



AZƏRBAYCANIN BÜTÖVLÜYÜ, MÜSTƏQİLLİYİ VƏ TƏRƏQQISI

RESPUBLIKA

TƏSİSÇİ: AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN İŞLƏR İDARƏSİ VƏ QƏZETİN REDAKSIYA HEYƏTİ

1 MART 2018-ci il CÜMƏ AXŞAMI № 47 (6080) GÜNDƏLİK İCTİMAİ-SİYASİ, SOSIAL-İQTİSADI QƏZET

WWW.RESPUBLICA-NEWS.AZ

Prezident İlham Əliyev Misirin Azərbaycanda yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib



Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 28-də Misir Ərəb Respublikasının ölkəmizdə yeni təyin olunmuş fəvqəladə və səlahiyyətli səfiri Adel İbrahim Ahmed İbrahimin etimadnaməsini qəbul edib.

AZƏRTAC xəbər verir ki, səfir Adel İbrahim Ahmed İbrahim fəxri qarovul dəstəsinin qarşısından keçdi.

Adel İbrahim Ahmed İbrahimin etimadnaməsini Prezident İlham Əliyevə təqdim etdi.

Sonra Azərbaycan Prezidenti İlham Əliyev səfirə söhbət etdi.

Azərbaycanın çox gözəl ölkə olduğunu deyən Adel İbrahim Ahmed İbrahim burada özünü evindəki kimi hiss etdiyini qeyd etdi. Misir xalqının Azərbaycana və Azərbaycan xalqına səmimi hisslər bəslədiyini bildirdi. Səfir hər iki ölkə rəhbərliyinin dəstəyi ilə ölkələrimiz arasında əlaqələrin daha da inkişaf edəcəyinə əminliyini ifadə etdi.

Prezident İlham Əliyev ölkəmizin



Misirə ikitərəfli münasibətlərin daha da inkişaf etdirilməsi və bu ölkə ilə daha yaxın tərəfdaşlıq əlaqələrinin qurulmasına önəm verdiyini dedi. Dövlətimizin başçısı ölkələrimiz arasında qarşılıqlı səfərlərin əhəmiyyətinə toxunaraq bu yaxınlarda Qahirə şəhərində Azərbaycan-Misir Hökumətlərarası Birgə Komissiyasının iclasının uğurla keçirilməsindən məmnunluğunu ifadə etdi. İki ölkənin beynəlxalq təşkilatlar çərçivəsində sıx əməkdaşlığının gələcəkdə də davam etdiriləcəyinə ümidvar olduğunu bildirdən Prezident İlham Əliyev Azərbaycan ilə Misirin BMT, İslam Əməkdaşlıq Təşkilatı və digər qurumlarda qarşılıqlı dəstək nümayiş etdirdiklərini bildirdi, mövcud siyasi dialoqun səmərəli şəkildə davam etdirilməsinin önəmini vurğuladı. İki ölkə arasında ticarət dövriyyəsinin artırılması üçün iqtisadi sahədə daha çox işlərin görülməsinin vacibliyini qeyd edən dövlətimizin başçısı bu sahədə böyük imkanların mövcud olduğunu

bildirdi. Ölkələrimizin qarşılıqlı idxal-ixrac potensialından faydalana biləcəyini deyən Prezident İlham Əliyev, həmçinin sərmayə imkanlarının araşdırılmasının və hər iki ölkədən olan şirkətlərin fəaliyyəti üçün lazımı şərtlərin yaradılmasının əhəmiyyətini qeyd etdi. Dövlətimizin başçısı Azərbaycanın bütün sahələrdə Misirə sıx əlaqələr qurmaq niyyətində olduğunu deyərək iki ölkə arasında turizm sahəsində əməkdaşlıq imkanları ilə bağlı müzakirələrin aparıldığını, insanların daha müntəzəm səyahətlərinin təşkil edilməsi üçün birbaşa uçuşların yaradılmasının önəminə toxundu.

Prezident İlham Əliyev səfir Adel İbrahim Ahmed İbrahimin Azərbaycanda diplomatik fəaliyyəti müddətində ölkələrimiz arasında mövcud olan dost münasibətlərinin inkişafına öz töhfəsini vermək üçün səylərini əsirgəməyəcəyinə əminliyini bildirdi.

AZƏRTAC

Təhsil müəssisələrində çalışan işçilərin əməkhaqlarının artırılması haqqında

Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, təhsil müəssisələrində çalışan işçilərin sosial müdafiəsini daha da gücləndirmək və onlara dövlət qayğısını artırmaq məqsədi ilə **qərara alıram**:

1. Dövlət büdcəsindən maliyyələşdirilən təhsil müəssisələrində (ali təhsil müəssisələri istisna olmaqla) çalışan işçilərin aylıq vəzifə maaşları 2018-ci il martın 1-dən orta hesabla 10 faiz artırılsın.

2. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin.

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti.

Bakı şəhəri, 28 fevral 2018-ci il.

Dövlət büdcəsindən maliyyələşdirilən elmi müəssisə və təşkilatlarda çalışan işçilərin əməkhaqlarının artırılması haqqında

Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, dövlət büdcəsindən maliyyələşdirilən elmi müəssisə və təşkilatlarda çalışan işçilərin sosial müdafiəsini daha da gücləndirmək və onlara dövlət qayğısını artırmaq məqsədi ilə **qərara alıram**:

1. Dövlət büdcəsindən maliyyələşdirilən elmi müəssisə və təşkilatlarda çalışan işçilərin Vahid Tarif Cədvəli ilə müəyyən edilmiş aylıq vəzifə (tarif) maaşları 2018-ci il martın 1-dən orta hesabla 10 faiz artırılsın.

2. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin.

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti.

Bakı şəhəri, 28 fevral 2018-ci il.

Şabran rayonunda xalça istehsalı emalatxanasının tikintisi, təchizatı və infrastrukturunun yaradılması ilə bağlı tədbirlər haqqında

Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq **qərara alıram**:

1. Şabran rayonunda xalça istehsalı emalatxanasının tikintisi, avadanlıq və dəzgahlarla təchizatı və infrastrukturunun yaradılması məqsədilə Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 22 yanvar tarixli 3593 nömrəli Sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan vəsaitin bölgüsü"nün 1.49.5-ci yarımbəndində göstərilmiş məbləğin 2,0 (iki) milyon ma-

natı "Azerxalça" Açıq Səhmdar Cəmiyyətinə ayrılınsın.

2. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin.

3. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu Sərəncamın 1-ci hissəsində göstərilən məbləğdə maliyyələşməni təmin etsin.

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti.

Bakı şəhəri, 28 fevral 2018-ci il.

Tərcümə Mərkəzinin fəaliyyətinin təmin edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq **qərara alıram**:

1. Müəyyən edilsin ki, Tərcümə Mərkəzinin (bundan sonra - Mərkəz) təsisçisinin publik hüquqi şəxsin inkişaf istiqamətlərinin müəyyən edilməsi səlahiyyətini Mərkəz, "Publik hüquqi şəxslər haqqında" Azərbaycan Respublikası Qanununun 8.2-ci maddəsində nəzərdə tutulan digər səlahiyyətlərini isə Azərbaycan Respublikasının Nazirlər Kabineti həyata keçirir.

2. Azərbaycan Respublikasının Nazirlər Kabineti:

2.1. Azərbaycan Respublikası Prezidentinin axtarılaraq bu Fərmana uyğunlaşdırılması ilə bağlı təkliflərini üç ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

2.2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin normativ hüquqi aktlarının bu Fərmana uyğunlaşdırılmasını üç ay müddətində təmin edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

2.3. Mərkəzin nizamnaməsini, strukturunu və işçilərinin say həddini, Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla iki ay müddətində təsdiq etsin;

2.4. Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Tərcümə Mərkəzinin istifadəsində olan dövlət əmlakının Mərkəz publik hüquqi şəxs kimi dövlət qeydiyyatına alındığı tarixdən bir ay müddətində onun balansına verilməsini təmin etsin;

2.5. mərkəzi icra hakimiyyəti orqan-

ların normativ hüquqi aktlarının bu Fərmana uyğunlaşdırılmasını nəzarətdə saxlasın və bunun icrası barədə beş ay müddətində Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

2.6. bu Fərmandan irəli gələn digər məsələləri həll etsin.

3. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların bu Fərmana uyğunlaşdırılmasını təmin edib Azərbaycan Respublikasının Nazirlər Kabinetinə məlumat versin.

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti.

Bakı şəhəri, 28 fevral 2018-ci il.

"Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin Əsasnaməsinin və strukturunun təsdiq edilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 15 fevral tarixli 765 nömrəli Fərmanının ləğv edilməsi barədə

Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, "İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin fəaliyyətinin təmin edilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 6 sentyabr tarixli 1592 nömrəli Fərmanına uyğun olaraq **qərara alıram**:

"Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin Əsasna-

məsinin və strukturunun təsdiq edilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 15 fevral tarixli 765 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016, N 2 (II kitab), maddə 229) ləğv edilsin.

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti.

Bakı şəhəri, 28 fevral 2018-ci il.

Amsterdamba Avropa Azərbaycanlıları Konqresinin VI qurultayı başa çatıb

Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi, Avropa Azərbaycanlıları Konqresinin (AAK) təşkilatçılığı ilə Niderland Krallığının Amsterdam şəhərində AAK-ın VI (növbədənəkar) qurultayı panel iclaslarla işini davam etdirib.

Qurultayda Azərbaycan Respublikası Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov, Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Nazim İbrahimov, Azərbaycanın Belçika və Luksemburqdakı səfiri Fuad İsgəndərov, Niderlanddakı müvəqqəti işlər vəkili Cəlal Mirzəyev, Avropa ölkələrindəki diaspor nümayəndələri, ölkəmizin bir sıra aparıcı media qurumlarının rəhbərləri və digər qonaqlar iştirak ediblər.

AZƏRTAC xəbər verir ki, qurultayın ilk panel iclası Azərbaycan Prezidentinin "2018-ci ilin Azərbaycan Respublikasında "Azərbaycan Xalq Cümhuriyyəti ili" elan edilməsi haqqında Sərəncamına uyğun olaraq Avropa ölkələrində Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinin qeyd edilməsi ilə əlaqədar AAK-ın Tədbirlər Planının layihəsinin müzakirəsinə həsr edilib.

Paneldə Avropa Azərbaycanlıları Konqresinin fəxri prezidenti, AAK-ın İdarə Heyətinin üzvü Samira Patzer-İsmaylova, AAK İcraiyyə Komitəsinin üzvləri - Finlandiya Azərbaycanlı Qadınlar Birliyinin sədri Arzu Muradlı, İstanbul Türkiyə Azərbaycan Dərnəyinin sədri Səfər Qaraqoyunlu, Azəri-Türk Qadınlar Birliyinin sədri Tənzilə Rüstəmcanlı, Serbiyada Azərbaycanlıların Mədəniyyət Mərkəzinin sədri Zərifə Əlizadə çıxış edərək mövzu ilə bağlı təkliflərini səsləndiriblər.

Panelin moderatoru Samira-Patzer İsmaylova çıxış edərək Azərbaycan Respublikası Prezidentinin "2018-ci ilin Azərbaycan Respublikasında "Azərbaycan Xalq Cümhuriyyəti ili" elan edilməsi haqqında Sərəncamı barədə tədbir iştirakçılarna geniş məlumat verib. O, Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinin müasir dövrümüzün ən önəmli nailiyyətlərindən biri olduğunu qeyd edərək müstəqil Azərbaycan Respublikasının məhz həmin Cümhuriyyətin varisi olduğunu söyləyib. Azərbaycanın bir çox sahələrdə əldə etdiyi nailiyyətlərdən danışan S.İsmaylova dövlətimizin tarixinin və zəngin mədəni irsinin Avropa ölkələrində geniş tanılmasının zəruriliyini diqqətə çatdırıb.

İstanbul Türkiyə Azərbaycan Dərnəyinin (İSTAD) sədri Səfər Qaraqoyunlu çıxışında rəhbərlik etdiyi qurum haqqında geniş məlumat verib. O bildirib ki, İSTAD Türkiyə və Azərbaycanın ortaq problemlərini, "erməni soyqırımı" iddialarının əsassız olduğunu, Dağlıq Qarabağ məsələsini və Xocalı soyqırımını ilə bağlı faktları dünya ictimaiyyətinin nəzərinə çatdırmağa çalışır. S. Qaraqoyunlu Azərbaycan Xalq Cümhuriyyətinin yüzilliyinin Türkiyədə də qeyd edilməsi ilə bağlı geniş proqramın olduğunu diqqətə çatdırıb.

Azəri-Türk Qadınlar Birliyinin sədri Tənzilə Rüstəmcanlı isə çıxışında müsəlman Şərqişdə yaradılmış ilk demokratik respublikanın qısamüddətli fəaliyyəti dövründə həyata keçirilmiş mühüm tədbirlər barədə danışdı. O bildirib ki, Azərbaycan Xalq Cümhuriyyəti dövründə qəbul edilmiş mühüm qərarların, həyata keçirilmiş islahatların Şərqişdəki digər dövlətlərə də



az təsiri olmayıb. 1990-cı illərdə Azərbaycanın güclərini mübarizə meydanına çevrildiyini qeyd edən T.Rüstəmcanlı vurğulayıb ki, xalqımızın ümummilli lideri Heydər Əliyevin misilsiz xidmətinin nəticəsində bu gün Azərbaycan dövləti müstəqildir və məhz Ulu Öndərin məqsədyönlü, uzaqgörən siyasəti sayəsində Azərbaycan dünyanın nüfuzlu dövlətləri ilə bir masa arxasında təmsil olunaraq öz fikrini və şərtlərini irəli sürməyə qadir ölkəyə çevrilib.

Serbiyada Azərbaycan Mədəniyyət Mərkəzinin sədri Zərifə Əlizadə Azərbaycan Xalq Cümhuriyyətinin yüzilliyi ilə əlaqədar Serbiyada keçiriləcək tədbirləri diqqətə çatdıraraq bu ölkədə müasir yazıçıların antologiyasının nəşr olunacağını qeyd edib. O, Serbiyada Azərbaycan mədəniyyətinə böyük marağın olduğunu qeyd edərək, mayın 10-da Azərbaycan Xalq Cümhuriyyətinin yüzilliyi ilə əlaqədar simfonik orkestrin iştirakı ilə Belqrad Opera və Balet Teatrında böyük tədbirin keçiriləcəyini bildirib. Serb dilinə tərcümə olunacaq əsərlərin Xorvatiya, Bosniya və Herseqovina, Monteneqro oxucuları üçün maraqlı olacağını söyləyən Mərkəzin sədri, eyni zamanda, may ayında yüzilliklə bağlı Azərbaycan günlərinin təşkil edəcəyini də vurğulayıb.

Finlandiya Azərbaycanlı Qadınlar Birliyinin sədri Arzu Oqtay çıxışında fevralın 8-də AAK-ın təşkilatçılığı ilə keçirilən forumda Tədbirlər Planı layihəsi ilə bağlı görüşlərdə işlərə dair müzakirələr aparıldığını bildirib. Həmçinin qeyd edib ki, mayın 24-də Finlandiyada Azərbaycan Xalq Cümhuriyyətinin yüzilliyinə həsr edilmiş tədbir təşkil olunacaq. A.Oqtay Baltikyanı ölkələr, Türkiyə, Almaniya, İsveç və digər ölkələrdə də AAK-ın təşkilatçılığı ilə çoxsaylı tədbirlərin keçiriləcəyini diqqətə çatdırıb.

Qurultayın ikinci panel iclası "1918-ci il Azərbaycanlıların soyqırımının yüzilliyi haqqında" Azərbaycan Respublikası Prezidentinin Sərəncamına uyğun olaraq Avropa ölkələrində 31 Mart - Azərbaycanlıların soyqırımının yüzilliyinin qeyd edilməsi ilə əlaqədar AAK-ın Tədbirlər Planının müzakirəsinə həsr edilib. AAK İcraiyyə Komitəsinin üzvü, Paris Azərbaycan Evinin rəhbəri Mirvari Fətəliyevanın moderatorluğu ilə keçən paneldə AAK-ın vitse-prezidenti, Birleşmiş Ülkəyada Azərbaycanlıları Konqresinin sədri Rövşən Tağıyev, Dünya Azərbaycanlılarını Əlaqələndirmə Şurasının

üzvü, AAK-ın fəxri prezidenti, Mayns Azərbaycan Cəmiyyətinin sədri Başar Kömür, Polşada Azərbaycanlı Gənclər Şurasının sədri Nail Əhmədov çıxış edərək təkliflər səsləndiriblər.

Paris Azərbaycan Evinin rəhbəri Mirvari Fətəliyeva çıxışında bildirib ki, erməni millətçiləri tarixin müxtəlif mərhələlərində mifik "böyük Ermənistan" ideyasını reallaşdırmaq məqsədilə soydaşlarımıza qarşı etnik təmizləmə, deportasiya və soyqırımı aktları həyata keçiriblər. O, 31 Mart soyqırımının yüzilliyi ilə əlaqədar Avropanın bütün ölkələrində tədbirlərin təşkil edilməsinin, təbliğat kampaniyalarının aparılmasının zəruriliyini diqqətə çatdırıb.

Başar Kömür isə çıxışında tarixən türklərə qarşı edilən haqsızlıqlardan bəhs edib. "Hərada olursanız olun, öz milli dəyərlərinizə sahib çıxın. Bu, sizə ancaq başucalıqlı gətirə bilər", - deyə o bildirib. Başar Kömür Azərbaycana dost münasibəti bəsləyən şəxsləri 31 Mart soyqırımının beynəlxalq aləmdə tanınması məqsədilə iş görməyə çağırıb, Quba Memorial Soyqırımı Kompleksinə ziyarətin təşkilinin zəruriliyini vurğulayıb.

Rövşən Tağıyev çıxışında Azərbaycan diasporunun informasiya mühərisində daha müstəqil şəkildə işləməsinin zəruriliyini bildirib. O, ölkəmizlə bağlı həqiqətləri dünyaya çatdırılmasında vahid proqram əsasında fəaliyyət göstərməyin zəruriliyini vurğulayıb. R.Tağıyev, həmçinin təmsil etdiyi təşkilat tərəfindən son günlərdə Xocalı soyqırımı ilə bağlı həyata keçirilən tədbirləri diqqətə çatdırıb.

Nail Əhmədovda gənclər tərəfindən mütəmadi şəkildə ölkəmizlə bağlı həqiqətlərin Polşa ictimaiyyətinə çatdırıldığını və bu istiqamətdə ən yeni üsul və vasitələrin tətbiq edildiyini söyləyib. O, Polşada Azərbaycanlı Gənclər Şurasının 31 Mart soyqırımı ilə bağlı həyata keçirəcəyi tədbirləri diqqətə çatdıraraq, tədbir çərçivəsində Polşanın 10-a yaxın aparıcı media rəhbərinin Azərbaycana səfərinin planlaşdırıldığını bildirib.

Qurultayın üçüncü paneli "Azərbaycan diasporu və Azərbaycan mediası: əməkdaşlıq səviyyəsi, problemlər və onların həlli yolları"na həsr edilib. Panelin moderatoru "Yeni Müsavat" media qrupunun rəhbəri Rauf Arifoğlu çıxışında media və diaspor görüşünün bu şəkildə təşkilini zəruri və təqdirləyici addım hesab edib. O qeyd edib ki, media nümayəndələri di-

asporla həmişə birlikdə çalışmağa hazırdır və daim onlardan təkliflər gözləyir. Media qrupu rəhbəri, həmçinin diasporun son fəaliyyətindəki yenilikləri diqqət edib və bunun daha da geniş olmasının vacibliyindən danışdı. R.Arifov isə rəhbərlik etdiyi media qrupu, istəsə də digər media qurumlarının sosial şəbəkələrdəki fəaliyyətini də xatırladaraq diasporu bundan yararlanmağa dəvət edib.

"APA Holding"ın prezidenti Vüsalə Məhirqızı dövlətin mediadan gözləntisinin Azərbaycan Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov tərəfindən dəfələrlə səsləndirildiyini xatırladaraq rəhbərlik etdiyi media holdingi barədə qurultay iştirakçılarna məlumat verib. O, həmçinin bildirib ki, rəhbərlik etdiyi holdingi Diasporla İş üzrə Dövlət Komitəsi ilə sıx işləyən media qurumlarından biridir. V.Məhirqızı qeyd edib ki, milli məsələlərdə diasporun media ilə əməkdaşlığı olmalıdır. O, diaspor liderlərini Azərbaycan həqiqətlərinin yayılmasında daha fəal birgə işə dəvət edib.

"Telegraf" media qrupunun rəhbəri Aynur Quliyeva isə bildirib ki, rəhbərlik etdiyi media qurum diasporla çox sıx əməkdaşlıq edir: "Xaricdə yaşayan soydaşlarımız, yerli mətbuatla, yerli siyasətçilərlə yaxından təmas qursalar bu, daha çox faydalı olar. Azərbaycan üçün əlamətdar günlərdə sosial şəbəkələrdə yerli siyasətçiləri, tanınmış adamları birgə fəaliyyətə cəlb etmək önəmlidir. Bu məsələdə biz media olaraq birgə əməkdaşlığa hazırıq.

"Report" agentliyinin baş redaktoru Murad Əliyev diasporun xarici media ilə təması, xüsusən də Azərbaycan mətbuatı ilə xarici mətbuatın qarşılıqlı əlaqələrinin inkişafının vacibliyini bildirərək deyib: "Cənab Prezident İlham Əliyev də dünya azərbaycanlılarının sonuncu qurultayında xarici mətbuat nümayəndələri ilə daha yaxından işləməyi tövsiyə etdi. Çox yaxşı oldur ki, biz əldə diasporun vasitəsilə onların olduqları ölkələrin jurnalistləri ilə ya Bakıda, ya öz ölkələrində görüşlər keçirək, birgə layihələr həyata keçirək".

"Yeniçağ" media qrupunun rəhbəri Aqil Ələsgər isə xarici mediada azərbaycanlıların çalışmasının vacibliyindən danışdı: "Biz media olaraq diasporla çox yaxından işləyirik, onların fəaliyyətini izləyirik. Amma bu, Azərbaycan həqiqətlərinin yayılması üçün kifayət etmir. Yaxşı oldur ki, xarici mətbuatda azərbay-

canlıların yer almasına, əməkdaş kimi çalışmasına diqqət edək. Bu məsələdə bizim diaspor liderlərimiz, xaricdəki iş adamlarımız daha fəal ola bilərlər".

"Interpress" saytının rəhbəri Toğrul Allahverdi də diasporla birgə fəaliyyətdən danışaraq təkliflərini səsləndirib.

"Haqqın.az" və "Virtualaz.org" saytlarının rəhbəri Eynulla Fətullayev isə xaricdə yaşayan azərbaycanlıları daha çox yaşadıkları ölkələrdə cəmiyyətə inteqrasiya olunmağa, eyni zamanda, o ölkələrin media orqanlarına daha çox nüfuz etməyə çağırıb. O qeyd edib ki, diaspor nümayəndələrimiz qəlbində Azərbaycan sevgisini yaşatmaqla yanaşı, yaşadıkları ölkələrin cəmiyyətinin bir parçası olmağa çalışmalıdır.

Diasporla İş üzrə Dövlət komitəsinin sədri Nazim İbrahimov bildirib ki, son vaxtlar diaspor liderləri arasında həqiqi qəhrəmanlardan fərqli olaraq "sosial media qəhrəmanları" da meydana olub. "Həç bir praktik fəaliyyətləri yoxdur, ancaq sosial şəbəkələrdə hər gün nə isə yazıb diqqət çəkirlər, hətta şikayət də edirlər ki, onlara diqqət göstərmirik. Ona görə, mən mediamızdan xahiş edirdim diasporun yazarkən belə faktlara diqqət etsinlər, əvvəlcədən bir məlumat toplasınlar ki, fəaliyyətlərini işıqlandırmaq diaspor adından danışan kimdir", - deyə o bildirib. Dövlət Komitəsinin sədri, eyni zamanda, media rəhbərlərinin xarici mətbuatla qarşılıqlı əməkdaşlıq təklifini də dəstəkləyib.

Azərbaycan Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov çıxışında Azərbaycan mətbuatı ilə diasporun birgə fəaliyyətinin son dərəcə mühüm olduğunu qeyd edib. Əli Həsənov qeyd edib ki, Diasporla İş üzrə Dövlət Komitəsinin tədbirlərində Azərbaycan mediasının fəaliyyətini əlaqələndirən belə bir panelin təşkil olunması təqdirləyicidir. Gələcəkdə digər tədbirlərdə də media ilə bağlı oxşar panellərin təşkil olunması vacibdir. Vaxtilə Azərbaycan informasiya blokadasında idi. Buna səbəb isə yeni müstəqilləşmiş medianın peşəkarlardan ibarət olmaması idi. İndi Azərbaycan mediası peşəkar kollektivlərdən ibarətdir. Bu gün bizim mediamız regionun və dünyanın öndə gedən media qurumları ilə yarışa bilər, Azərbaycanın milli maraqlarının qorunması və eyni zamanda, informasiya bolluğunun təşkil olunmasında müstəsna xidmət göstərir.

Qurultayın sonunda Avropa Azərbaycanlıları Konqresinin Nizamnaməsinə əlavə və dəyişikliklər müzakirə olunaraq qəbul edilib. Avropa Azərbaycanlıları Konqresinin rəhbər orqanlarının yeni tərkibi təsdiq edilib, Sahil Qasımov seç cəxləyi ilə yenidən Konqresin prezidenti seçilib.

Avropa Azərbaycanlıları Konqresinin 2018-2021-ci illər üçün fəaliyyət proqramı, Avropa Azərbaycanlıları Konqresinin VI (növbədənəkar) qurultayının qətnaməsi qəbul edilib. Qurultay iştirakçıları adından Xocalı soyqırımının 26-cı ildönümü ilə bağlı beynəlxalq təşkilatlara bəyanat ünvanlanıb. Bundan başqa, Metsamor Atom Elektrik Stansiyası ilə bağlı beynəlxalq təşkilatlara müraciət və Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev qurultay iştirakçıları adından müraciət ünvanlanıb.

AZƏRTAC

ABŞ Konqresində Azərbaycan üzrə İşçi Qrupun həmsədrləri bəyanat veriblər

ABŞ Konqresində Azərbaycan üzrə İşçi Qrupun həmsədrləri - Pensilvaniya ştatından kongresmen Bill Şuster (respublikaçı) və Tennessiden Stiv Kohen (demokrat) 20 Yanvar faciəsinin 28-ci və Xocalı qətləminin 26-cı ildönümü ilə bağlı ayrı-ayrılıqda bəyanatlarla çıxış ediblər.

AZƏRTAC xəbər verir ki, **Bill Şuster** bəyanatında ABŞ-in Azərbaycan kimi müttəfiqinin tarixində iki faciənin ildönümünə diqqət çəkib. O, sovet imperiyası rejimi əleyhinə qiyamın süsüdlürlməsi məqsədilə 1990-cı il yanvarın 20-də Bakıya ordu yeridildiyini bildirib. Vurğulayıb ki, imperiyanın silahlı qüvvələri mülki əhaliyə, xüsusilə qadın və uşaqlara atəş açıb, xəstəxanaları və təcili yardım maşınlarını gülləyə tutublar. Nəticədə 147 nəfər ölüb, 744 nəfər yaralanıb, 800-dən çox insan qanunsuz həbs olunub, naməlum sayda insan itkin düşüb. Lakin bütün bunlar Azərbaycan xalqının iradəsini qıra bilməyib və ölkə dövlət müstəqilliyini bərpa edib.

Bundan əlavə, 1992-ci il fevralın 26-na keçən gecə Azərbaycanın Xocalı şəhərini erməni silahlı qüvvələri tərəfindən blokada altına alıb, yüzlərlə qadın, uşaq və qocanın amansız qətlə yetirildiyi, mindən çox insanın esir düşdüyü konqresmen Şusterin bəyanatında qeyd olunub. Sonədə, həmçinin Xocalı faciəsinin Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münacişəsi dövründə törədilmiş ən böyük qətləmlərdən biri olduğunu qeyd edib. Dəfələrlə qadın, uşaq və qocanın amansız qətlə yetirildiyi, mindən çox insanın esir düşdüyü konqresmen Şusterin bəyanatında qeyd olunub. Sonədə, həmçinin Xocalı faciəsinin Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münacişəsi dövründə törədilmiş ən böyük qətləmlərdən biri olduğunu qeyd edib. Dəfələrlə qadın, uşaq və qocanın amansız qətlə yetirildiyi, mindən çox insanın esir düşdüyü konqresmen Şusterin bəyanatında qeyd olunub. Sonədə, həmçinin Xocalı faciəsinin Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münacişəsi dövründə törədilmiş ən böyük qətləmlərdən biri olduğunu qeyd edib. Dəfələrlə qadın, uşaq və qocanın amansız qətlə yetirildiyi, mindən çox insanın esir düşdüyü konqresmen Şusterin bəyanatında qeyd olunub. Sonədə, həmçinin Xocalı faciəsinin Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münacişəsi dövründə törədilmiş ən böyük qətləmlərdən biri olduğunu qeyd edib. Dəfələrlə qadın, uşaq və qocanın amansız qətlə yetirildiyi, mindən çox insanın esir düşdüyü konqresmen Şusterin bəyanatında qeyd olunub. Sonədə, həmçinin Xocalı faciəsinin Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münacişəsi dövründə törədilmiş ən böyük qətləmlərdən biri olduğunu qeyd edib. Dəfələrlə qadın, uşaq və qocanın amansız qətlə yetirildiyi, mindən çox insanın esir düşdüyü konqresmen Şusterin bəyanatında qeyd olunub. Sonədə, həmçinin Xocalı faciəsinin Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münacişəsi dövründə törədilmiş ən böyük qətləmlərdən biri olduğunu qeyd edib. Dəfələrlə qadın, uşaq və qocanın amansız qətlə yetirildiyi, mindən çox insanın esir düşdüyü konqresmen Şusterin bəyanatında qeyd olunub. Sonədə, həmçinin Xocalı faciəsinin Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münacişəsi dövründə törədilmiş ən böyük qətləmlərdən biri olduğunu qeyd edib. Dəfələrlə qadın, uşaq və qocanın amansız qətlə yetirildiyi, mindən çox insanın esir düşdüyü konqresmen Şusterin bəyanatında qeyd olunub. Sonədə, həmçinin Xocalı faciəsinin Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münacişəsi dövründə törədilmiş ən böyük qətləmlərdən biri olduğunu qeyd edib. Dəfələrlə qadın, uşaq və qocanın amansız qətlə yetirildiyi, mindən çox insanın esir düşdüyü konqresmen Şusterin bəyanatında qeyd olunub. Sonədə, həmçinin Xocalı faciəsinin Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münacişəsi dövründə törədilmiş ən böyük qətləmlərdən biri olduğunu qeyd edib. Dəfələrlə qadın, uşaq və qocanın amansız qətlə yetirildiyi, mindən çox insanın esir düşdüyü konqresmen Şusterin bəyanatında qeyd olunub. Sonədə, həmçinin Xocalı faciəsinin Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münacişəsi dövründə törədilmiş ən böyük qətləmlərdən biri olduğunu qeyd edib. Dəfələrlə qadın, uşaq və qocanın amansız qətlə yetirildiyi, mindən çox insanın esir düşdüyü konqresmen Şusterin bəyanatında qeyd olunub. Sonədə, həmçinin Xocalı faciəsinin Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münacişəsi dövründə törədilmiş ən böyük qətləmlərdən biri olduğunu qeyd edib. Dəfələrlə qadın, uşaq və qocanın amansız qətlə yetirildiyi, mindən çox insanın esir düşdüyü konqresmen Şusterin bəyanatında qeyd olunub. Sonədə, həmçinin Xocalı faciəsinin Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münacişəsi dövründə törədilmiş ən böyük qətləmlərdən biri olduğunu qeyd edib. Dəfələrlə qadın, uşaq və qocanın amansız qətlə yetirildiyi, mindən çox insanın esir düşdüyü konqresmen Şusterin bəyanatında qeyd olunub. Sonədə, həmçinin Xocalı faciəsinin Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münacişəsi dövründə törədilmiş ən böyük qətləmlərdən biri olduğunu qeyd edib. Dəfələrlə qadın, uşaq və qocanın amansız qətlə yetirildiyi, mindən çox insanın esir düşdüyü konqresmen Şusterin bəyanatında qeyd olunub. Sonədə, həmçinin Xocalı faciəsinin Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münacişəsi dövründə törədilmiş ən böyük qətləmlərdən biri olduğunu qeyd edib. Dəfələrlə qadın, uşaq və qocanın amansız qətlə yetirildiyi, mindən çox insanın esir düşdüyü konqresmen Şusterin bəyanatında qeyd olunub. Sonədə, həmçinin Xocalı faciəsinin Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münacişəsi dövründə törədilmiş ən böyük qətləmlərdən biri olduğunu qeyd edib. Dəfələrlə qadın, uşaq və qocanın amansız qətlə yetirildiyi, mindən çox insanın esir düşdüyü konqresmen Şusterin bəyanatında qeyd olunub. Sonədə, həmçinin Xocalı faciəsinin Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münacişəsi dövründə törədilmiş ən böyük qətləmlərdən biri olduğunu qeyd edib. Dəfələrlə qadın, uşaq və qocanın amansız qətlə yetirildiyi, mindən çox insanın esir düşdüyü konqresmen Şusterin bəyanatında qeyd olunub. Sonədə, həmçinin Xocalı faciəsinin Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münacişəsi dövründə törədilmiş ən böyük qətləmlərdən biri olduğunu qeyd edib. Dəfələrlə qadın, uşaq və qocanın amansız qətlə yetirildiyi, mindən çox insanın esir düşdüyü konqresmen Şusterin bəyanatında qeyd olunub. Sonədə, həmçinin Xocalı faciəsinin Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münacişəsi dövründə törədilmiş ən böyük qətləmlərdən biri olduğunu qeyd edib. Dəfələrlə qadın, uşaq və qocanın amansız qətlə yetirildiyi, mindən çox insanın esir düşdüyü konqresmen Şusterin bəyanatında qeyd olunub. Sonədə, həmçinin Xocalı faciəsinin Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münacişəsi dövründə törədilmiş ən böyük qətləmlərdən biri olduğunu qeyd edib. Dəfələrlə qadın, uşaq və qocanın amansız qətlə yetirildiyi, mindən çox insanın esir düşdüyü konqresmen Şusterin bəyanatında qeyd olunub. Sonədə, həmçinin Xocalı faciəsinin Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münacişəsi dövründə törədilmiş ən böyük qətləmlərdən biri olduğunu qeyd edib. Dəfələrlə qadın, uşaq və qocanın amansız qətlə yetirildiyi, mindən çox insanın esir düşdüyü konqresmen Şusterin bəyanatında qeyd olunub. Sonədə, həmçinin Xocalı faciəsinin Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münacişəsi dövründə törədilmiş ən böyük qətləmlərdən biri olduğunu qeyd edib. Dəfələrlə qadın, uşaq və qocanın amansız qətlə yetirildiyi, mindən çox insanın esir düşdüyü konqresmen Şusterin bəyanatında qeyd olunub. Sonədə, həmçinin Xocalı faciəsinin Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münacişəsi dövründə törədilmiş ən böyük qətləmlərdən biri olduğunu qeyd edib. Dəfələrlə qadın, uşaq və qocanın amansız qətlə yetirildiyi, mindən çox insanın esir düşdüyü konqresmen Şusterin bəyanatında qeyd olunub. Sonədə, həmçinin Xocalı faciəsinin Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münacişəsi dövründə törədilmiş ən böyük qətləmlərdən biri olduğunu qeyd edib. Dəfələrlə qadın, uşaq və qocanın amansız qətlə yetirildiyi, mindən çox insanın esir düşdüyü konqresmen Şusterin bəyanatında qeyd olunub. Sonədə, həmçinin Xocalı faciəsinin Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münacişəsi dövründə törədilmiş ən böyük qətləmlərdən biri olduğunu qeyd edib. Dəfələrlə qadın, uşaq və qocanın amansız qətlə yetirildiyi, mindən çox insanın esir düşdüyü konqresmen Şusterin bəyanatında qeyd olunub. Sonədə, həmçinin Xocalı faciəsinin Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münacişəsi dövründə törədilmiş ən böyük qətləmlərdən biri olduğunu qeyd edib. Dəfələrlə qadın, uşaq və qocanın amansız qətlə yetirildiyi, mindən çox insanın esir düşdüyü konqresmen Şusterin bəyanatında qeyd olunub. Sonədə, həmçinin Xocalı faciəsinin Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münacişəsi dövründə törədilmiş ən böyük qətləmlərdən biri olduğunu qeyd edib. Dəfələrlə qadın, uşaq və qocanın amansız qətlə yetirildiyi, mindən çox insanın esir düşdüyü konqresmen Şusterin bəyanatında qeyd olunub. Sonədə, həmçinin Xocalı faciəsinin Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münacişəsi dövründə törədilmiş ən böyük qətləmlərdən biri olduğunu qeyd edib. Dəfələrlə qadın, uşaq və qocanın amansız qətlə yetirildiyi, mindən çox insanın esir düşdüyü konqresmen Şusterin bəyanatında qeyd olunub. Sonədə, həmçinin Xocalı faciəsinin Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münacişəsi dövründə törədilmiş ən böyük qətləmlərdən biri olduğunu qeyd edib. Dəfələrlə qadın, uşaq və qocanın amansız qətlə yetirildiyi, mindən çox insanın esir düşdüyü konqresmen Şusterin bəyanatında qeyd olunub. Sonədə, həmçinin Xocalı faciəsinin Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münacişəsi dövründə törədilmiş ən böyük qətləmlərdən biri olduğunu qeyd edib. Dəfələrlə qadın, uşaq və qocanın amansız qətlə yetirildiyi, mindən çox insanın esir düşdüyü konqresmen Şusterin bəyanatında qeyd olunub. Sonədə, həmçinin Xocalı faciəsinin Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münacişəsi dövründə törədilmiş ən böyük qətləmlərdən biri olduğunu qeyd edib. Dəfələrlə qadın, uşaq və qocanın amansız qətlə yetirildiyi, mindən çox insanın esir düşdüyü konqresmen Şusterin bəyanatında qeyd olunub. Sonədə, həmçinin Xocalı faciəsinin Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münacişəsi dövründə törədilmiş ən böyük qətləmlərdən biri olduğunu qeyd edib. Dəfələrlə qadın, uşaq və qocanın amansız qətlə yetirildiyi, mindən çox insanın esir düşdüyü konqresmen Şusterin bəyanatında qeyd olunub. Sonədə, həmçinin Xocalı faciəsinin Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münacişəsi dövründə törədilmiş ən böyük qətləmlərdən biri olduğunu qeyd edib. Dəfələrlə qadın, uşaq və qocanın amansız qətlə yetirildiyi, mindən çox insanın esir düşdüyü konqresmen Şusterin bəyanatında qeyd olunub. Sonədə, həmçinin Xocalı faciəsinin Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münacişəsi dövründə törədilmiş ən böyük qətləmlərdən biri olduğunu qeyd edib. Dəfələrlə qadın, uşaq və qocanın amansız qətlə yetirildiyi, mindən çox insanın esir düşdüyü konqresmen Şusterin bəyanatında qeyd olunub. Sonədə, həmçinin Xocalı faciəsinin Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münacişəsi dövründə törədilmiş ən böyük qətləmlərdən biri olduğunu qeyd edib. Dəfələrlə qadın, uşaq və qocanın amansız qətlə yetirildiyi, mindən çox insanın esir düşdüyü konqresmen Şusterin bəyanatında qeyd olunub. Sonədə, həmçinin Xocalı faciəsinin Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münacişəsi dövründə törədilmiş ən böyük qətləmlərdən biri olduğunu qeyd edib. Dəfələrlə qadın, uşaq və qocanın amansız qətlə yetirildiyi, mindən çox insanın esir düşdüyü konqresmen Şusterin bəyanatında qeyd olunub. Sonədə, həmçinin Xocalı faciəsinin Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münacişəsi dövründə törədilmiş ən böyük qətləmlərdən biri olduğunu qeyd edib. Dəfələrlə qadın, uşaq və qocanın amansız qətlə yetirildiyi, mindən çox insanın esir düşdüyü konqresmen Şusterin bəyanatında qeyd olunub. Sonədə, həmçinin Xocalı faciəsinin Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münacişəsi dövründə törədilmiş ən böyük qətləmlərdən biri olduğunu qeyd edib. Dəfələrlə qadın, uşaq və qocanın amansız qətlə yetirildiyi, mindən çox insanın esir düşdüyü konqresmen Şusterin bəyanatında qeyd olunub. Sonədə, həmçinin Xocalı faciəsinin Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münacişəsi dövründə törədilmiş ən böyük qətləmlərdən biri olduğunu qeyd edib. Dəfələrlə qadın, uşaq və qocanın amansız qətlə yetirildiyi, mindən çox insanın esir düşdüyü konqresmen Şusterin bəyanatında qeyd olunub. Sonədə, həmçinin Xocalı faciəsinin Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münacişəsi dövründə törədilmiş ən böyük qətləmlərdən biri olduğunu qeyd edib. Dəfələrlə qadın, uşaq və qocanın amansız qətlə yetirildiyi, mindən çox insanın esir düşdüyü konqresmen Şusterin bəyanatında qeyd olunub. Sonədə, həmçinin Xocalı faciəsinin Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münacişəsi dövründə törədilmiş ən böyük qətləmlərdən biri olduğunu qeyd edib. Dəfələrlə qadın, uşaq və qocanın amansız qətlə yetirildiyi, mindən çox insanın esir düşdüyü konqresmen Şusterin bəyanatında qeyd olunub. Sonədə, həmçinin Xocalı faciəsinin Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münacişəsi dövründə törədilmiş ən böyük qətləmlərdən biri olduğunu qeyd edib. Dəfələrlə qadın, uşaq və qocanın amansız qətlə yetirildiyi, mindən çox insanın esir düşdüyü konqresmen Şusterin bəyanatında qeyd olunub. Sonədə, həmçinin Xocalı faciəsinin Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münacişəsi dövründə törədilmiş ən böyük qətləmlərdən biri olduğunu qeyd edib. Dəfələrlə qadın, uşaq və qocanın amansız qətlə yetirildiyi, mindən çox insanın esir düşdüyü konqresmen Şusterin bəyanatında qeyd olunub. Sonədə, həmçinin Xocalı faciəsinin Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münacişəsi dövründə törədilmiş ən böyük qətləmlərdən biri olduğunu qeyd edib. Dəfələrlə qadın, uşaq və qocanın amansız qətlə yetirildiyi, mindən çox insanın esir düşdüyü konqresmen Şusterin bəyanatında qeyd olunub. Sonədə, həmçinin Xocalı faciəsinin Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münacişəsi dövründə törədilmiş ən böyük qətləmlərdən biri olduğunu qeyd edib. Dəfələrlə qadın, uşaq və qocanın amansız qətlə yetirildiyi, mindən çox insanın esir düşdüyü konqresmen Şusterin bəyanatında qeyd olunub. Sonədə, həmçinin Xocalı faciəsinin Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münacişəsi dövründə törədilmiş ən böyük qətləmlərdən biri olduğunu qeyd edib. Dəfələrlə qadın, uşaq və qocanın amansız qətlə yetirildiyi, mindən çox insanın esir düşdüyü konqresmen Şusterin bəyanatında qeyd olunub. Sonədə, həmçinin Xocalı faciəsinin Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münacişəsi dövründə törədilmiş ən böyük qətləmlərdən biri olduğunu qeyd edib. Dəfələrlə qadın, uşaq və qocanın amansız qətlə yetirildiyi, mindən çox insanın esir düşdüyü konqresmen Şusterin bəyanatında qeyd olunub. Sonədə, həmçinin Xocalı faciəsinin Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münacişəsi dövründə törədilmiş ən böyük qətləmlərdən biri olduğunu qeyd edib. Dəfələrlə qadın, uşaq və qocanın amansız qətlə yetirildiyi, mindən çox insanın esir düşdüyü konqresmen Şusterin bəyanatında qeyd olunub. Sonədə, həmçinin Xocalı faciəsinin Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münacişəsi dövründə törədilmiş ən böyük qətləmlərdən biri olduğunu qeyd edib. Dəfələrlə qadın, uşaq və qocanın amansız qətlə yetirildiyi, mindən çox insanın esir düşdüyü konqresmen Şusterin bəyanatında qeyd olunub. Sonədə, həmçinin Xocalı faciəsinin Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münacişəsi dövründə törədilmiş ən böyük qətləmlərdən biri olduğunu qeyd edib. Dəfələrlə qadın, uşaq və qocanın amansız qətlə yetirildiyi, mindən çox insanın esir düşdüyü konqresmen Şusterin bəyanatında qeyd olunub. Sonədə, həmçinin Xocalı faci

Azərbaycan Qızıl Aypara Cəmiyyəti öz sıralarında 370 mindən çox üzvü və 25 minə yaxın könüllünü birləşdirir

Azərbaycan Qızıl Aypara Cəmiyyətinin XXV baş məclisində təşkilatın uğurlu fəaliyyətindən və qarşıda duran vəzifələrdən bəhs edilib



Fevralın 28-də Dövlət Təhlükəsizliyi Xidmətinin Mədəniyyət Mərkəzində Azərbaycan Qızıl Aypara Cəmiyyətinin (AzQAC) XXV baş məclisi keçirilib.

AZƏRTAC xəbər verir ki, tədbirdə Azərbaycan Respublikası Baş nazirinin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov, Prezident Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin müdiri müavini Ərəstun Mehdiyev, dövlət və hökumət nümayəndələri, AzQAC-ın üzvləri iştirak ediblər.

Əvvəlcə tədbir iştirakçıları ulu öndər Heydər Əliyevin Mərkəzdəki büstü önünə gül dəstələri düzüblər.

Mandat komissiyasının hesabatı dinləniləndən sonra AzQAC-ın sədri, Milli Məclisin deputatı Novruz Aslanov tədbiri açıq elan edib.

Azərbaycan Respublikasının dövlət himni səsləndirilib.

Sonra təşkilatı məsələyə baxılıb, AzQAC-ın yeni nizamnaməsi təsdiq olunub, baş məclisin rəyasət heyəti, katibliyi, hesablama komissiyaları seçilib.

AzQAC-ın sədri Novruz Aslanov hesabatı məruzəsi ilə çıxış edib.

Məruzədə bildirilib ki, 1920-ci ildə əsası qoyulan Azərbaycan Qızıl Aypara Cəmiyyəti bu gün Beynəlxalq Qızıl Xaç və Qızıl Aypara Hərəkatını respublikada təmsil edən yeganə milli cəmiyyətdir. Azərbaycanın şanlı tarixinin ayrılmaz hissəsinə çevrilən Qızıl Aypara Cəmiyyəti hazırda respublikada ən böyük sosial bazaya malik qeyri-hökumət təşkilatlarından biridir. Bu gün Cəmiyyət öz sıralarında 370 mindən çox üzvü və 25 minə yaxın könüllünü birləşdirir. Hər il bu statistika artır. Bu illər ərzində AzQAC öz fəaliyyəti ilə kifayət qədər uğurlar əldə edib. Respublikada həyata keçirdiyi tibbi-sosial, humanitar və digər layihələr, müxtəlif mövzularda apardığı maarifləndirə işləri əhalinin sağlamlığını, təbii fəlakətlər və texnologiya qəzalar zamanı davranış qaydalarını, ilk yardım və bu sahədə digər vərdişlərin mənimsənilməsi üzrə layihələr buna misaldır.

Azərbaycan Qızıl Aypara Cəmiyyəti xeyriyyəçilik kampaniyalarında iştirak etmək istəyən hər bir vətəndaşa şərait yaradır. Bu barədə danışan Novruz Aslanov deyib ki, belə kampaniyalar haqqında bütün məlumatlar Cəmiyyətin rəsmi internet sahifəsində yerləşdirilir. Bu da şəffaflığı təmin edən vacib amillərdən biridir.

Diqqətə çatdırılıb ki, AzQAC-ın əsas tərəfdaşları Beynəlxalq Qızıl Xaç və Qızıl Aypara Cəmiyyətləri Federasiyası və Beynəlxalq Qızıl Xaç Komitəsidir.

Həyata keçirilən layihələrdə bu təşkilatların böyük rolu var. Son beş ildə bu təşkilatlarla birgə kifayət qədər uğurlu layihələrə imza atılıb. Fövqəladə hallara hazırlıq və cavabvermə, HIV, AIDS və verəmlə mübarizə, səhiyyə maarifi, gənclər və könüllülərlə iş və digər layihələr bu qəbildəndir.

Rəhbərlik etdiyi qurumun KİV-lə sıx əlaqədə işlədiyini deyən Novruz Aslanov AzQAC-ın təşkil etdiyi bütün tədbirləri operativ və geniş işıqlandırdığına görə AZƏRTAC-a minnətdarlığını bildirib.

Novruz Aslanov gizli səsvermə yolu ilə yenidən təşkilatın prezidenti seçilib. Prezident Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin müdiri müavini Ərəstun Mehdiyev çıxış edərək bildirib ki, Azərbaycan Xalq Cümhuriyyətinin yadigarı olan Azərbaycan Qızıl Aypara Cəmiyyəti bu gün öz missiyasını uğurla davam etdirir. Bu il Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi qeyd ediləcək, 2018-ci il "Azərbaycan Xalq Cümhuriyyəti ili" elan olunub. Bu münasibətlə Azərbaycan Qızıl Aypara Cəmiyyəti də bir sıra tədbirlər keçirəcək, öz yaranma tarixinə və keçdiyi yola nəzər salacaq və gördüyü işlər barədə ictimaiyyəti ətraflı məlumatlandıracaq.

Ərəstun Mehdiyev qeyd edib ki, müstəqilliyimizin ilk illərində hökm sürən mürəkkəb şəraitdə milli Qızıl Aypara Cəmiyyətinə böyük ehtiyac duyulurdu. Cəmiyyət həmin çətin dövrlərdə qaçqınların və məcburi köçkünlərin problemləri ilə bağlı xeyli işlər gördü. Ulu öndər Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra qurumun işində əsaslı dönüş yarandı. AzQAC-ın fəaliyyəti dövlətimiz tərəfindən yüksək qiymətləndirilir. Təşkilatın bir qrup üzvü fəxri adlara layiq görülüb, orden və medallarla təltif olunub. Prezident İlham Əliyevin 2008-ci ildə imzaladığı Sərəncama əsasən hər il martın 10-u Azərbaycanda Qızıl Aypara Günü kimi qeyd olunur. Bu, dövlətimizin başçısının Qızıl Aypara Cəmiyyətinin humanitar fəaliyyətinə, nəcis missiyasına verdiyi ən yüksək qiymətdir.

Prezident Administrasiyasının rəsmi əmin olduğunu bildirib ki, təşkilat öz xeyirxah missiyasını və gərəkli fəaliyyətini bundan sonra da saygı davam etdirəcək.

AzQAC-ın tarixinə nəzər salan Milli Məclisin komitə sədri Eldar İbrahimov 1920-ci ildə yaranmış təşkilatın öten müddətdə şərfəli yol keçdiyini diqqətə çatdırıb. Qeyd edib ki, dövlət müstəqilliyimizin bərpa olunduğu ilk illərdə ölkə həyatının bütün sahələrində olduğu kimi, Qızıl Aypara Cəmiyyətində də ciddi çətinlik və problemlərlə üzləşmişdi. Bu

məsələlərin həlli və təşkilatın fəaliyyətini canlandırmaq üçün ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə bir sıra Qanun layihələri qəbul edildi. Hazırda AzQAC heç bir donordan asılı deyil və müstəqil fəaliyyət göstərir.

Baş nazirinin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov bildirib ki, bəzilər Azərbaycan demokratiya dərsi keçmək istəyirlər. Halbuki, Azərbaycanda demokratiya yüz il əvvəl, Xalq Cümhuriyyətinin yaranması ilə bərqərar olub. Bu gün ölkəmizdə çoxsaylı qeyri-hökumət təşkilatları mövcuddur və sərbəst fəaliyyət göstərirlər. AzQAC da bunun bir nümunəsidir. O, nəinki ölkə daxilində, həm də beynəlxalq aləmdə layiqli yer tutub. Qurum bu illər ərzində humanizim prinsiplərini əsas götürüb və onun fəaliyyətini beynəlxalq təşkilatlar da yüksək qiymətləndirirlər.

Əli Həsənov qeyd edib ki, indiyədək Beynəlxalq Qızıl Xaç Komitəsinin Azərbaycanca 14 nümayəndəsi fəaliyyət göstərib. Xanım Elena Aymone Sessera 15-ci nümayəndədir. AzQAC ölkəmizdə fəaliyyət göstərən ən böyük müstəqil QHT-dir. Onun müstəqilliyini şərtləndirən əsas amil heç bir donordan asılı olmamasıdır. Təşkilat çətin vəziyyətdə olan insanlara kömək edir, çoxsaylı humanitar layihələr həyata keçirir. Azərbaycanın Dünya İqtisadi Forumunun "2017-2018 Qlobal Rəqəbətlilik Hesabatı"nda reytingdə 35-ci yeri, MDB ölkələri arasında isə birinci yeri tutduğunu xatırladan Baş nazirinin müavini deyib ki, ölkəmizin dinamik inkişafı qaçqınlar və məcburi köçkünlərin həyat şəraitinin yaxşılaşdırılması üçün böyük imkanlar yaradır. Azərbaycan dövləti bu kateqoriyadan olan insanlara hərtərəfli qayğı göstərir. Müstəqilliyinin ilk illərində erməni işğalına məruz qalan Azərbaycanda yaşayan 7 milyon insandan 1 milyonu doğma yurd-yuvalarından didərgin düşmüşdü. O zaman Azərbaycan heç kimdən kömək gözləmədən öz problemlərini həll etdi və bu işə AzQAC da öz töhfəsini verib. Ölkəmizdə qaçqınların və məcburi köçkünlərin hüquqları tam şəkildə qorunur. Amma Azərbaycan demokratiya və insan hüquqları dərsi keçməyə çalışan, yüz milyonlarla əhəlisal olan Avropa bir milyon miqrantın hüquqlarını təmin edə bilmir.

Çıxışının sonunda Ə.Həsənov təşkilatın öz humanist missiyasına bundan sonra da saygı davam edəcəyinə əminliyini ifadə edib.

Bununla da Azərbaycan Qızıl Aypara Cəmiyyətinin XXV baş məclisi başa çatıb.

AZƏRTAC

Energetika naziri BP-nin Xəzər Mərkəzi ofisinə baş çəkib



Energetika naziri Pərviz Şahbazovun rəhbərliyi ilə nazirliyin bir qrup əməkdaşı BP şirkətinin Azərbaycandakı fəaliyyəti, operatorluq etdiyi layihələr və əməliyyatlara dair son vəziyyət, eləcə də təbii etdiyi yeniliklərlə yaxından tanışlıq məqsədilə şirkətin Xəzər Mərkəzi ofisində olub.

Energetika Nazirliyindən AZƏRTAC-a bildirilib ki, səmimi qəbula görə BP-nin Azərbaycan, Gürcüstan və Türkiyə üzrə regional prezidenti Qari Counza və ofis heyətinə təşəkkürünü bildiren nazir müstəqilliyin ilk illərindən Azərbaycanın transmilli layihələrində BP-nin iştirakını yüksək qiymətləndirib. Enerji ölkəsi kimi nailiyyətlərin davamlılığında BP ilə əməkdaşlığın vacibliyini qeyd edib.

Qari Counza isə bildirib ki, Azərbaycanın neft və qaz yataqlarının işlənməsində etibarlı və uzunmüddətli bir tərəfdaş kimi fəaliyyət göstərmək şirkətin izlədiyi əsas hədəflərdən biridir. O, nəinki ölkə daxilində, həm də beynəlxalq aləmdə layiqli yer tutub. Qurum bu illər ərzində humanizim prinsiplərini əsas götürüb və onun fəaliyyətini beynəlxalq təşkilatlar da yüksək qiymətləndirirlər.

Əli Həsənov qeyd edib ki, indiyədək Beynəlxalq Qızıl Xaç Komitəsinin Azərbaycanca 14 nümayəndəsi fəaliyyət göstərib. Xanım Elena Aymone Sessera 15-ci nümayəndədir. AzQAC ölkəmizdə fəaliyyət göstərən ən böyük müstəqil QHT-dir. Onun müstəqilliyini şərtləndirən əsas amil heç bir donordan asılı olmamasıdır. Təşkilat çətin vəziyyətdə olan insanlara kömək edir, çoxsaylı humanitar layihələr həyata keçirir. Azərbaycanın Dünya İqtisadi Forumunun "2017-2018 Qlobal Rəqəbətlilik Hesabatı"nda reytingdə 35-ci yeri, MDB ölkələri arasında isə birinci yeri tutduğunu xatırladan Baş nazirinin müavini deyib ki, ölkəmizin dinamik inkişafı qaçqınlar və məcburi köçkünlərin həyat şəraitinin yaxşılaşdırılması üçün böyük imkanlar yaradır. Azərbaycan dövləti bu kateqoriyadan olan insanlara hərtərəfli qayğı göstərir. Müstəqilliyinin ilk illərində erməni işğalına məruz qalan Azərbaycanda yaşayan 7 milyon insandan 1 milyonu doğma yurd-yuvalarından didərgin düşmüşdü. O zaman Azərbaycan heç kimdən kömək gözləmədən öz problemlərini həll etdi və bu işə AzQAC da öz töhfəsini verib. Ölkəmizdə qaçqınların və məcburi köçkünlərin hüquqları tam şəkildə qorunur. Amma Azərbaycan demokratiya və insan hüquqları dərsi keçməyə çalışan, yüz milyonlarla əhəlisal olan Avropa bir milyon miqrantın hüquqlarını təmin edə bilmir.

Çıxışının sonunda Ə.Həsənov təşkilatın öz humanist missiyasına bundan sonra da saygı davam edəcəyinə əminliyini ifadə edib.

Bununla da Azərbaycan Qızıl Aypara Cəmiyyətinin XXV baş məclisi başa çatıb.

AZƏRTAC



Kəmərinin Genişləndirilməsi (CQBKG) üzrə layihələrin icrası, eləcə də yatırımların investisiya və istifadə olunan ən müəkkəb, qabaqcıl texnologiyalardan bəhs edən təqdimatlar nümayiş etdirilib. Səngəçal terminalında genişləndirmə işlərinin başa çatdığı, terminalın ilin ikinci rübünün sonundakı əlavə qaz qəbuluna və qazı Cənubi Qafqaz Boru Kəməri sistemində vurmağa hazır olacağı, Cənubi Qafqaz Boru Kəmərinin Genişləndirilməsi üzrə ilk qazın ötürülməsinə dair işlərin yekunlaşmaqda olduğu bildirilib.

Yeni layihələr - "Azəri-Çıraq-Günəşli" yatağının sonrakı mərhələdə işlənməsi, "Şəfəq-Asıman" və digər potensial layihələr üzrə nəzərdə tutulan planlardan da bəhs edilib. Şirkətin kadrlar barədə ətraflı məlumat verib. "Şahdəniz-2", Səngəçal terminalının genişləndirilməsi, Cənubi Qafqaz Boru

Kəmərinin Genişləndirilməsi (CQBKG) üzrə layihələrin icrası, eləcə də yatırımların investisiya və istifadə olunan ən müəkkəb, qabaqcıl texnologiyalardan bəhs edən təqdimatlar nümayiş etdirilib. Səngəçal terminalında genişləndirmə işlərinin başa çatdığı, terminalın ilin ikinci rübünün sonundakı əlavə qaz qəbuluna və qazı Cənubi Qafqaz Boru Kəməri sistemində vurmağa hazır olacağı, Cənubi Qafqaz Boru Kəmərinin Genişləndirilməsi üzrə ilk qazın ötürülməsinə dair işlərin yekunlaşmaqda olduğu bildirilib.

Yeni layihələr - "Azəri-Çıraq-Günəşli" yatağının sonrakı mərhələdə işlənməsi, "Şəfəq-Asıman" və digər potensial layihələr üzrə nəzərdə tutulan planlardan da bəhs edilib. Şirkətin kadrlar barədə ətraflı məlumat verib. "Şahdəniz-2", Səngəçal terminalının genişləndirilməsi, Cənubi Qafqaz Boru

Kəmərinin Genişləndirilməsi (CQBKG) üzrə layihələrin icrası, eləcə də yatırımların investisiya və istifadə olunan ən müəkkəb, qabaqcıl texnologiyalardan bəhs edən təqdimatlar nümayiş etdirilib. Səngəçal terminalında genişləndirmə işlərinin başa çatdığı, terminalın ilin ikinci rübünün sonundakı əlavə qaz qəbuluna və qazı Cənubi Qafqaz Boru Kəməri sistemində vurmağa hazır olacağı, Cənubi Qafqaz Boru Kəmərinin Genişləndirilməsi üzrə ilk qazın ötürülməsinə dair işlərin yekunlaşmaqda olduğu bildirilib.

Kəmərinin Genişləndirilməsi (CQBKG) üzrə layihələrin icrası, eləcə də yatırımların investisiya və istifadə olunan ən müəkkəb, qabaqcıl texnologiyalardan bəhs edən təqdimatlar nümayiş etdirilib. Səngəçal terminalında genişləndirmə işlərinin başa çatdığı, terminalın ilin ikinci rübünün sonundakı əlavə qaz qəbuluna və qazı Cənubi Qafqaz Boru Kəməri sistemində vurmağa hazır olacağı, Cənubi Qafqaz Boru Kəmərinin Genişləndirilməsi üzrə ilk qazın ötürülməsinə dair işlərin yekunlaşmaqda olduğu bildirilib.

Kəmərinin Genişləndirilməsi (CQBKG) üzrə layihələrin icrası, eləcə də yatırımların investisiya və istifadə olunan ən müəkkəb, qabaqcıl texnologiyalardan bəhs edən təqdimatlar nümayiş etdirilib. Səngəçal terminalında genişləndirmə işlərinin başa çatdığı, terminalın ilin ikinci rübünün sonundakı əlavə qaz qəbuluna və qazı Cənubi Qafqaz Boru Kəməri sistemində vurmağa hazır olacağı, Cənubi Qafqaz Boru Kəmərinin Genişləndirilməsi üzrə ilk qazın ötürülməsinə dair işlərin yekunlaşmaqda olduğu bildirilib.

Kəmərinin Genişləndirilməsi (CQBKG) üzrə layihələrin icrası, eləcə də yatırımların investisiya və istifadə olunan ən müəkkəb, qabaqcıl texnologiyalardan bəhs edən təqdimatlar nümayiş etdirilib. Səngəçal terminalında genişləndirmə işlərinin başa çatdığı, terminalın ilin ikinci rübünün sonundakı əlavə qaz qəbuluna və qazı Cənubi Qafqaz Boru Kəməri sistemində vurmağa hazır olacağı, Cənubi Qafqaz Boru Kəmərinin Genişləndirilməsi üzrə ilk qazın ötürülməsinə dair işlərin yekunlaşmaqda olduğu bildirilib.

Kəmərinin Genişləndirilməsi (CQBKG) üzrə layihələrin icrası, eləcə də yatırımların investisiya və istifadə olunan ən müəkkəb, qabaqcıl texnologiyalardan bəhs edən təqdimatlar nümayiş etdirilib. Səngəçal terminalında genişləndirmə işlərinin başa çatdığı, terminalın ilin ikinci rübünün sonundakı əlavə qaz qəbuluna və qazı Cənubi Qafqaz Boru Kəməri sistemində vurmağa hazır olacağı, Cənubi Qafqaz Boru Kəmərinin Genişləndirilməsi üzrə ilk qazın ötürülməsinə dair işlərin yekunlaşmaqda olduğu bildirilib.

Sonra energetika naziri şirkətin fəaliyyət istiqamətləri üzrə ixtisaslaşan ayrı-ayrı bölmələrə baş çəkərək quyu strategiyası, yataqlarda layların, əməliyyatların idarə olunması ilə tanış olub. Bildirilib ki, yataqlarda layların idarə olunması üçün yaradılmış "Yüksək İmmersiv Vizuallaşdırma Mühiti" otağı məlumatları iri ekranda təhlil edən və əks etdirən qabaqcıl avadanlıqlarla təchiz olunub və bu konsepsiya problemlərin kollektiv şəkildə həllinə imkan yaradır. Birgə İş Mühiti (ACE) otağı BP-nin uzaq məsafədə yerləşən dəniz və qurudakı obyektləri ilə birbaşa əlaqəsini təmin edir. "Dəniz Obyektlərinin Mühafizəsi və Mühafidəsi üzrə Logistika Əməliyyatlarına Nəzarət" otağı isə bütün platformaların təchizat, heyətdəşmə, fəvqəladə hallara qarşı cavab tədbiri gəmiləri ilə dənizdəki qurğular arasında koordinasiyanı həyata keçirir.

Daha sonra energetika naziri dənizdəki platformalarla canlı bağlantıya qoşularaq, əməkdaşlarla söhbət edib.

AZƏRTAC

Azərbaycan Barselonada keçirilən "GSMA" Mobil Dünya Kongresində təmsil olunub

Azərbaycan Barselonada keçirilən "GSMA" Mobil Dünya Kongresində təmsil olunub.

Kongresdə iştirak etmək məqsədilə nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Ramin Quluzadənin rəhbərliyi ilə nümayəndə heyəti İspaniya Krallığının Barselona şəhərində səfərdə olub.

Nazirlikdən AZƏRTAC-a bildirilib ki, "GSMA" Mobil Dünya Kongresi dünyanın bir çox ölkəsindən dövlət və özəl sektor nümayəndələrini, tənzimləyici qurumları, habelə saəvi beynəlxalq təşkilatları bir araya toplayaraq, mobil rabitə sektoru üzrə əsas inkişaf istiqamətləri və yeni tendensiyalara dair müzakirələrin aparıldığı platforma rolunu oynayır. 10 ildir ki, Barselona şəhərində baş tutan kongres çərçivəsində Nazirlər Proqramı, Mobil Dünya Sammiti, sərgi, konfrans və bir sıra seminarlar keçirilir.

Tədbir zamanı nazir Ramin Quluzadə Nazirlər Proqramında iştirakla yanaşı, bir sıra qlobal telekommunikasiya şirkətlərinin rəh-



bərliyi ilə ikitərəfli görüşlər də keçirib.

Görüşlər zamanı tədbirdə təqdim olunan yeni texnologiyalar, onların ölkəmizdə tətbiqi imkanlarının araşdırılması, dünyanın texnologiya nəhəngləri ilə əməkdaşlıq və ölkəmizin informasiya-kommunikasiya texnologiyaları (İKT) sektoruna investisiyanın cəlb olunması kimi məsələlər müzakirə olunub. "GSMA" Mobil Dünya

Müvafiq sessiyalarda "ATWT", "China Telecom", "Deutsche Telecom", "Facebook", "Google", "HP", "IBM", "Microsoft", "Cisco", "Ericsson", "Etisalat Group", "Intel", "Huawei", "Nokia", "MTS", "Orange", "PayPal", "Philips", "Samsung", "Turkcell", "Vodafone" və digər nəhəng şirkətlərin rəhbərləri məruzəçi qismində çıxış edib.

AZƏRTAC

Tərtər Olimpiya İdman Kompleksinin təməli qoyulub



Fevralın 28-də Tərtərdə yeni Olimpiya İdman Kompleksinin təməli qoyulub.

AZƏRTAC xəbər verir ki, təməlqoyma mərasimində gənclər və idman naziri Azad Rəhimov, rayon icra hakimiyyətinin başçısı Müstəqim Məmmədov, Milli Məclisin deputatı Sahib Aliyev və digər rəsmilər iştirak ediblər.

Dövlətimizin başçısı, Milli Olimpiya Komitəsinin Prezidenti İlham Əliyevin Azərbaycanca idmanın inkişafına yüksək diqqət və qayğı göstərdiyini bildiren nazir Azad Rəhimov hazırda ölkəmizdə 43 Olimpiya İdman Kompleksinin fəaliyyət göstərdi-

yini qeyd edib.

"Bu gün Azərbaycanda növbəti - 44-cü Olimpiya İdman Kompleksinin təməli qoyulur. Bu il ölkəmizdə daha iki - Lənkəran və Beyləqan Olimpiya İdman kompleksləri istifadəyə veriləcək. Cəbhə bölgəsində yaşayan gənclərin sağlamlıq həyatı sürmələri, onların idmanla sərbəst məşğul olmaları üçün Olimpiya İdman kompleksləri mühüm rol oynayır.

Tərtər Olimpiya İdman Kompleksinin tikintisi Azərbaycan Prezidenti İlham Əliyevin 2014-cü il 27 fevral tarixli Fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Respublikası regionlarının

2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı"nda nəzərdə tutulub. Tərtər Rayon İcra Hakimiyyəti tərəfindən ayrılmış dörd hektar ərazidə inşa ediləcək Olimpiya İdman Kompleksinin ümumi sahəsi 10 min 792 kvadratmetrdir. İdman infrastrukturunda 1036 tamaşaçı tribunası olan, müxtəlif idman növləri üzrə məşqlərin və yarışların keçirilməsi üçün nəzərdə tutulan universal zal, 174 tamaşaçı yerlik, uzunluğu 24, eni 12 metr üçgüçlülük hovuzu, 152 tamaşaçı yerlik gülüş, boks və trenajor zalları inşa ediləcək. Burada, həmçinin 54 çarpaylıq, 22 otaqdan ibarət mehmanxana, restoran, mətbəx, həkim otaqları, inzibati kabinetlər, tamaşaçıların üçün sanitar qovşaqlar, digər texniki və köməkçi otaqların inşası nəzərdə tutulub.

Fiziki imkanları məhdud olan tamaşaçıların və idmançıların kompleksdən tam və təhlükəsiz istifadə etmələri üçün zəruri şəraitin yaradılması planlaşdırılıb.

Kompleksin ərazisində min tamaşaçı yerlik tribunası olan stadion, mini futbol, voleybol və basketbol meydanları da inşa ediləcək.

AZƏRTAC

2018-ci il üzrə daimi seçicilər siyahısının tərtib edilməsi və dəqiqləşdirilməsi prosesinə yekun vurulub

Seçici siyahıları seçkilərin azad, ədalətli və şəffaf keçirilməsini şərtləndirən mühüm amillərdən biridir. Seçki Məcəlləsində nəzərdə tutulduğu kimi, 2018-ci il yanvar ayının əvvəllərindən etibarən ölkə üzrə vahid seçicilər siyahısının dəqiqləşdirilməsinə start verilib. Mərkəzi Seçki Komissiyasının bilavasitə rəhbərliyi altında ardıcıl və intensiv şəkildə aparılan genişmiqyaslı və çox əhatəli proses nəticəsində son illərdə olduğu kimi, cari il üçün də seçici siyahılarının dəqiqliklə və yüksək keyfiyyətlə hazırlanmasına nail olunub. Dəqiqləşdirməyə ölkə üzrə bütün aşağı seçki komissiyalarının otuz mindən artıq üzvü cəlb olunub və bütün proses boyunca həm Daxili İşlər Nazirliyi, həm Ədliyyə Nazirliyinin müvafiq orqanları, həm də yerli icra strukturları və bələdiyyə qurumları ilə sıx əməkdaşlıq edilib.

Siyahıların dəqiqləşdirilməsi zamanı MSK-nın 115 nömrəli qaynar xətti və internet sahifəsindəki onlayn müəvəzi imkanı müntəzami şəkildə seçicilərin ixtiyarında olub və görülən işlə-



rin səmərəliliyinin daha da artırılmasında əhəmiyyətli rol oynayıb. Dəqiqləşdirmə prosesinin bütünlüklə effektiv həyata keçirilməsinə və siyahıların yüksək standartlara uyğun tərtib və çap olunmasına, heç şübhəsiz ki, informasiya-kommunikasiya texnologiyalarının ən son nailiyyətlərinin uğurla tətbiqi və texniki imkanları daha da təkmilləşdirilməsi xüsusi program təminatları çox mühüm töhfə verib.

AZƏRTAC xəbər verir ki, Mərkəzi Seçki Komissiyasının üzvləri kütləvi informasiya vasitələrinin də iştirakı ilə fevralın 28-də Komissiyanın inzibati binasında vahid seçicilər siyahısının 2018-ci il üzrə yenidən tərtib edilməsi

variantı ilə yaxından tanış olublar. Media təmsilçiləri tərəfindən geniş işıqlandırılan tədbirdə qeyd olunub ki, vahid seçici siyahılarının yenidən tərtib edilməsi, yoxlanılması və dəqiqləşdirilməsində fasiləsiz onlayn rejim-də işləyən dövlət avtomatlaşdırılmış informasiya sisteminin yaratdığı imkanlardan peşəkarlıqla istifadə olunub. Yüksək texnoloji və interaktiv mübadilə seçici siyahılarının dəqiqləşdirilməsi və ümumiləşdirilməsi proseslərini daha da sürətləndirib, seçicilər barədə məlumatların ətraflı toplanması, bütün daxil edilənlərin orfoqrafik və qrammatik testdən keçirilməsi, təkrar və oxşar seçici məlumatlarının hərtərəfli təhlil edilməsi, habelə seçici siyahılarının keyfiyyətlə hazırlanması və çap edilməsini təmin edib.

Dəqiqləşdirmə prosesinin sonunda ölkə üzrə vahid seçicilər siyahısına 5192042 seçici daxil edilib.

Qeyd edək ki, Mərkəzi Seçki Komissiyası 2018-ci il üzrə daimi seçici siyahılarının dəqiqləşdirilməsi, tərtib edilməsi, təsdiq edilməsi və ictimailəşdirilməsini cari il martın 3-dək başa çatdırılmasını qərara alıb.

AZƏRTAC

Azərbaycan coğrafiyaşünaslıq elminin görkəmli siması

Taleyin bəxş etdiyi ömür payını hər kəs bir cür yaşayır. Ömür var, suların qırqın ləpələrinə bənəyir, sahillərə çatmamış yox olur. Ömür də var ki, həyatın sərt dövrlərindən keçir, yüksələrək zirvələr fəth edir və bir ziyalı kimi neçə-neçə ömürlərə çıraq tutur, nur saçır. Qayğıkeşliyi, xeyirxahlığı, səmimiyyəti ilə hər bir azərbaycanlının qəlbində dərin iz buraxan, nəcib və şərəfli əməyi ilə insanlara mənəvi çıraq tutan ziyalılardan biri də akademik Budaq Əbdüləli oğlu Budaqovdur.

Sözün qüdrətinə söykənil Budaq müəllimin həyat və yaradıcılığında səhəbə açmaq böyük məsuliyyətdir. Budaq müəllim gözlerini dünyaya açıb, ətraf aləmi dərk etdiyi zamanda Ağrı dağının ucalığında, möhtəşəmliyindən qürur hissi duyub. Kim bilir, bəlkə də sonralar bir geomorfoloq alim kimi ömrünü qarlı dağların tədqiqinə həsr etməsi ilə uşaqlıq yaddaşı ilə bağlı olmuşdur. Doğulub boyabaşa çatdığı Zəngibasar rayonunun (indi ki Masis) Çobankərə kəndi haqqında yazdığı kitabı heyəcansız oxumaq olmur. Bəlkə də bu yer üzündən silinmiş o kənd Budaq müəllimin şəxsiyyətində, onun böyüklüyündə özünə əbədiyyət qazanıb. O kənddən başlanan məşəqqətli və əzəbli ömür yolu bu böyük şəxsiyyətin gələcək taleyinin başlanğıcını qoyub.

Budaq Budaqov ali təhsilini 1947-1951-ci illərdə API-nin coğrafiya fakültəsində almışdır. Təhsil aldığı illərdə tələbələr arasında xüsusi istedadı ilə seçilmiş, Stalin təqaüdünə layiq görülmüşdür. İnstitutu fərqlənmə ilə bitirdikdən sonra 1951-ci ildə Moskva şəhərində SSRİ EA Coğrafiya İnstitutunun aspiranturasına daxil olur və 1955-ci ildə "Cənub-şərqi Qafqazın şimal yamacının geomorfologiyası" mövzusunda dissertasiya müdafiə edərək coğrafiya elmləri namizədi alimlik dərəcəsinə layiq görülmüşdür. Qeyd edək ki, Moskva elmi mühtiyatı alimin gələcək elmi fəaliyyətinə böyük təsir göstərmişdir. Budaq Budaqov fəaliyyətə başladığı ilk gündən elmin ən aktual və çətin problemləri ilə məşğul olmuş, sonrakı fəaliyyətində bu ənənəni davam etdirmişdir. Alimin elmi fəaliyyətinin ilk uğurlarından biri Cənubi-Şərqi Qafqazın şimal yamaclarının geomorfologiyasına həsr etdiyi monoqrafiyadır. Elmi rəhbəri, professor N.N.Dumitraşko tələbəsinin uğurlarına sevinir, onun topladığı faktiki materialları yüksək qiymətləndirirdi. Beləliklə, Budaq Budaqov daha ciddi araşdırmalara, tədqiqatlara başlayır, müxtəlif elmi mübahisələrə qatılır, lakin genc olmasına baxmayaraq, istedadı və qabiliyyəti sayəsində öz fikrlərini əldə etdiyi elmi nəticələrlə sübuta yetirir.

Budaq Budaqovun əmək fəaliyyəti AMEA H.Əliyev adına Coğrafiya İnstitutu ilə bağlıdır. O, 1955-ci ildə AMEA Coğrafiya İnstitutunda kiçik elmi işçi vəzifəsində işə başlamış, baş elmi işçi, Landşaftşünaslıq şöbəsinin müdiri, elmi işlər üzrə direktor müavini, 1988-ci ildən ömrünün sonunadək isə institutun direktoru

toru vəzifəsində çalışmışdır. Deyirlər ki, idarə etmək məhərəti ədalətliyyətlə bağlıdır. Hər bir rəhbər işçinin böyüklüyü onun obyektivliyində, prinsipiallığında və sədəliyindədir. Bu mənada, akademik Budaq Budaqov yüksək keyfiyyətlərə malik nadir şəxslərdən olmuşdur. Onun rəhbərliyi ilə coğrafiya üzrə 50-yə qədər elmlər doktoru və fəlsəfə doktoru hazırlanmışdır.

Ötən əsrin 50-ci illərində SSRİ-də qədim buzlaşmaların tədqiqinə böyük elmi maraq oyanmışdı. Ancaq bəzi alimlər həmin dövrdə yanlış olaraq son geoloji dövrdə Alp dağlarında baş vermiş qədim buzlaşmanın sxemini yerli paleocoğrafi şəraiti nəzərə almadan mexaniki olaraq Qafqaza tətbiq edirdilər. Bu ciddi elmi səhvlər B.Budaqov Böyük Qafqazın qədim buzlaqların yayılması istiqamətində apardığı bir sıra fundamental tədqiqatların nəticəsində aşkara çıxarılır. 1965-ci ildə Azərbaycanın Böyük Qafqaz hissəsinin müasir və qədim buzlaşmasına dair monoqrafiyasında bir çox əsası olmayan fikirləri təkzib etmiş, özünün yeni buzlaşma sxemini işləyib hazırlamışdır. Budaq müəllimin əldə belə çətin və ziddiyyətli fikirlərə aydınlıq gətirməsi, Kovalevski, Reyqnard kimi təcürbəli geomorfoloq alimlərin yanlış nəticələrinə düzəlişlər etməsi onun yorulmaq bilmədən apardığı çöl tədqiqat işlərinin və elmi fitri istedadının nəticələri idi. Şübhəsiz, bu uğurlar elmcamiyada alimin nüfuzunu gündəngünə artırır. 1959-cu ildə Kiş çayı hövzəsində uzunmüddətli kompleks tədqiqatlar geomorfologiya elminin bir neçə probleminin həllinə, o cümlədən bəzi paleocoğrafi məsələlərin aşkara çıxarılmasına yardımçı oldu. Kiş çayı hövzəsində apardığı tədqiqatların nəticələri L.N.Leontyevin Böyük Qafqazın cənub yamacında baş verən sellərin sönməyə doğru getməsi proqnozunu elmi dəlillərlə inkar etdi. Budaq müəllimin Şahdağ massivinə də ilk dəfə olaraq 3600 metr hündürlükdə üst Sarmat dövrünün çöküntülərini aşkar etməsi geomorfologiya, yeni tektonika və digər elmi sahələrdə Böyük Qafqazın yaşının nisbətən cavan olması nəzəriyyəsinə real elmi əsas yaratmışdır. Təbii ki, 28 yaşında gənc bir tədqiqatçının ekoloji, geomorfoloji sahədə belə uğurlu addımlar atması, sözün yaxşı mənasında, insanlarda təəccüb doğururdu.

Ötən əsrin yetmişinci illərində "Cənub-Şərqi Qafqazın geomorfologiyası və ən yeni tektonik hərəkətlər" adlı monoqrafi-

yası işıq üzü gördü. Bu sanballı elmi əsər müəllifinə böyük uğur gətirdi. Əsərə görə o, Azərbaycan coğrafiyaşünasları sırasında ilk dəfə olaraq N.I.Prjjevalski adına qızıl medala layiq görüldü. Elə həmin illərdə mərhum akademikin elmi fəaliyyət dairəsi xeyli genişlənir. Bura geomorfologiya ilə yanaşı, landşaftşünaslıq, toponomika elmləri də daxil olunur. 1985-ci ildə B.Budaqovun A.Mikayilovla birgə yazdığı yeni tektonik hərəkətlərin respublika landşaftına təsirinin tədqiqi ilə bağlı əsəri elm aləmində yaxşı qarşılandı, müəlliflərinə böyük uğur gətirdi. Daha sonra Budaq müəllimin "Azərbaycan SSR-in müasir təbii landşaftları" adlı monoqrafiyası işıq üzü gördü. Bu əsərdə təbii landşaftın səciyyəvi xüsusiyyətləri, formalaşması, qanunauyğunluqları elmi əsaslarla izah edilir.

Akademik B.Budaqovun toponomika sahəsində yazdığı elmi əsərlər erməni saxtakarlığını və soyqırımını faktlarla üzə çıxardığı üçün elmi ictimaiyyətin böyük marağına səbəb olmuşdur. Alimin bu istiqamətdəki fəaliyyəti onu həm də fədakar və vətəndaş bir ziyalı kimi təqdim edir. Bu aspektdən "Türk ulusunun yer yaddaşı" adlı monoqrafiyası daha çox diqqəti cəhkir. Əsər ingilis və rus dillərinə tərcümə edilərək nəşr edilmişdir. İşğal altında qalan əzəli Azərbaycan torpaqlarının bütün coğrafi adları B.Budaqovun tarixi alim Q.Qeybullayevlə birgə müəllifi olduğu "Ermənistanı Azərbaycan mənşəli toponimlərin izahlı lüğəti" adlı kitabda toplanmış, onların mənası, mənşəyi izah edilmişdir. Böyük zəhmətlə yazılmış əsərdə bu torpaqların əzəli türk diyarı olduğu bir daha sübuta yetirilmiş və kitab geniş oxucu kütləsinə təqdim edilmişdir. Kitabı düşmənlərimizin qədim Azərbaycan adlarını kütləvi surətdə silərək, o yerlərə qondarma erməni adlarını vermələri ni ifşa edən ən qiymətli əsər hesab etmək olar. Bu silsilədən Q.Qeybullayevlə birgə yazdığı "Gürcüstan türk mənşəli toponimlərin izahlı lüğəti" adlı kitabı da zaman baxımından vaxtında yazılmış dəyərli əsərdir.

Akademik Budaq Budaqovun elmi fəaliyyətində ətraf mühitin mühafizəsi, Xəzər dənizinin problemləri kimi aktual məsələlər də geniş yer tutur. Alim Azərbaycan Respublikası ərazisinin ekoloji gərginlik dərəcəsinə görə ekoloji coğrafi rayonlaşdırma (1:500000) xəritəsini tərtib etmişdir. Xəritədə respublikanın bütün bölgələrinin təbii və antropogen vəziyyəti əks olunmuş və zəruri tədbirlər kompleksinin işlənilməsi göstərilmişdir. Akademikin "Dağların həyatı", "Əfsanəli dağlar", "Təbiiatı qoruyaq", "Azərbaycanın təbiəti", "Azərbaycanın təbiət abidələri", "Dözümlü-dözümsüz təbiət" və başqa əsərləri Azərbaycan təbiətinə sonsuz sevgisinin təzahürüdür, ətraf mühitin mü-

hafizəsində böyük töhfəsidir.

Budaq Budaqovun pedaqoji sahədə xidmətləri çox böyükdür. O, qeyd edir ki, "bütün elmi fəaliyyəti müddətində pedaqoji sahəyə olan marağımı gizlətməmişəm". Budaq müəllim uzun illər "Azərbaycan məktəbi" jurnalının, "Tarix, ictimaiyyət və coğrafiya" əlavə seriyası redaksiya heyətinin üzvü olmaqla coğrafiya müəllimlərinin elmi-metodik hazırlığının yaranmasında az əmək sərf etməmişdir.

Akademik B.Budaqovun elmi fəaliyyətinin bir sahəsi də elmi publisistika ilə bağlı olmuşdur. Bu istiqamətdə qələminə çıxan çoxlu sayda kitabları, məqalələri onu elm aləmindən kənarda - ictimaiyyət içərisində də tanıdırmışdır. Bu baxımdan mərhum akademikimiz öz həmkarlarından daha çox fərqlənir.

Erməni millətçiliyinin xalqımızın başına gətirdiyi müsibətlərə Budaq müəllim heç vaxt biganə qalmamışdır. Ona görə ki, özü də bu faciələrin içərisində olmuş, başı çox müsibətlər çəkmişdir. Bu istiqamətdə ən dəyərli və daha çox oxucu rəğbəti qazanan əsərlərdən biri mərhum akademikimiz Cəlal Əliyevlə birgə yazdığı "Türklər, azərbaycanlılar, ermənilər: tarixi həqiqətin soyqırımı" adlı kitabıdır. Bu kitab rus dilində çap olunduğu üçün təkcə ölkəmizdə deyil, MDB məkanında daha geniş yayılmışdır.

Budaq müəllimin fəaliyyətinin bir hissəsi də respublikanın orta məktəbləri üçün coğrafiyaya dair tədris ədəbiyyatlarının hazırlanması olub. Uzun illərin əməyinin nəticəsi olan "Azərbaycan Respublikasının fiziki coğrafiyası" adlı kitabı orta məktəb şagirdləri tərəfindən dərslək kimi istifadə olunur. M.Müseyyibov və N.Şirinov birgə qələmə aldığı "Geomorfologiya" dərsliyi isə ali məktəb tələbələri tərəfindən mühüm vəsait kimi bu gün də istifadə olunmaqdadır.


Akademik Budaq Budaqov dünyanın, o cümlədən keçmiş ittifaqın ən nüfuzlu elmi kürsülərində Azərbaycan elmini yüksək səviyyədə təmsil etmiş, xalqımızın imzasını dünya elminə imza atan xalqların sırasına qatmışdır. Akademikin Fransa, Bolqarıstan, Türkiyə, Rusiya, Ukrayna, Türkmənistan, Qırğızıstan, Özbəkistan, İran və başqa ölkələrdə coğrafiyaşünaslıq, landşaftşünaslıq, eləcə də toponimikanın aktual problemlərinə həsr olunmuş elmi konfrans və simpoziumlarda məruzələri, apardığı elmi diskussiyaları onun coğrafiya elmində söz sahibi olduğunu göstərir. Təsədüfi deyil ki, alim 1970-1990-cı illərdə keçmiş SSRİ Coğrafiya Cəmiyyətinin Elmi Şurasının üzvü seçilmişdir. Bundan başqa, o MDB ölkələri üzrə coğrafiya elmlərinin fundamental problemləri elmi şurasının, eləcə də müxtəlif elmi cəmiyyətlərin üzvü olmuşdur. Akademik SSRİ-Hindistan, SSRİ-Bolqarıstan, SSRİ-Fransa elmi simpozi-

umlarının təşkilatçılarından biri və Azərbaycan üzrə elmi rəhbəri seçilmişdir. Elmi nüfuzuna, dəyərli tədqiqatlarına görə, MDB ölkələrinin alimləri bir sıra mürəkkəb məsələlərin həllində B.Budaqova müraciət edirdilər. Təsədüfi deyil ki, Özbəkistanın tanınmış alimi, akademik Qəni Mövsyanovun dövləti ilə Budaq Budaqov 1962-1966-cı illərdə Fərqanə çökəkliyində və onu əhatə edən dağ sistemlərində geniş tədqiqatlar aparmışdır. Alim qeyd olunan ərazilərdə apardığı tədqiqatların nəticəsində əldə etdiyi materiallar əsasında dəyərli məqalələr yazmış, Qabaşay və Sox çaylarında baş verən neçə-neçə qarşı mübarizə tədbirlərini özündə əks etdirən tövsiyələr vermişdir.

Hər birimizin yaddaşımıza yazılmış acılı-şirnin xətilərə salınması ömür tariximizin sadəcə xronoloji hadisələr toplusundan ibarət deyil. Bu hadisələri istədiyin an təkrar yaşamaq da hər kəsə nəşib olmur. Lakin mənim yaddaşımın parlaq bir səhifəsi var. Şəxsi tələyimdə misilsiz rol oynamış, ömür yoluoma işiqlandırmış bir səhifə. Uşaqlıq illərində görkəmli alimlərimiz Həsən Əliyev və Budaq Budaqovun birgə qələmə aldığı "Əfsanəli dağlar"ın sehninə düşdüm. Kitabı oxuduqca romantik uşaqlıq duyğularımın qanadında aylan, illəri qabaqladım, neçə-neçə zirvələrdə öldüm və bu fədakar insanlara, sözün həqiqi mənasında, qıbta etməli oldum. Qeyd edirəm ki, Budaq müəllim uzun illər Coğrafiya İnstitutunda akademik H.Əliyevlə çiyin-çiyinə çalışmış, onun elmi işlər üzrə müavini olmuşdur. O, həmişə Həsən Əliyevin qayğısını öz üzərində hiss etmiş, ölümündən sonra bu böyük alim haqqında çox dəyərli əsərlər, səmimi xətilərə toplusu, məqalələr yazıb çap etdirmişdir.

Budaq müəllim təkcə coğrafiya sahəsində deyil, eləcə də digər sahələrdə qələmini sınamışdır. Onun poeziyaya dair yazdığı məqalələri öz elmi tutumu ilə seçilir. Yazılardan gördüyü kimi, Budaq müəllim Azərbaycan poeziyasının varğınudur, istedadlı şairlərimizin bir çoxunun yaradıcılığına yaxından bələddir. Daha çox Nəbi Xəzri və Məmməd Araz poetik dünyasına müraciət etməsi də onun təbiətşünas alim xilqətindən irəli gəlir.

Akademik Budaq Budaqov elmi fəaliyyətlə yanaşı, ictimai fəaliyyətə də vaxt ayırmışdır. 1997-ci ildə alim ümummilli liderimiz Heydər Əliyevin təklifi ilə respublika Ağsaqqallar Şurasının sədri seçilmişdir. Akademik ömrünün sonuna qədər bu ictimai vəzifənin öhdəsindən layiqincə gəlir. Bundan başqa, MDB Dövlətlərarası Coğrafiya Elminin Fundamental Problemləri Şurasının və Respublika Prezidenti yanında Ali Attestasiya Komissiyası Rəyasət Heyətinin üzvü, Azərbaycan Milli Məclisi yanında Toponomika Komis-



siyasının sədri, Azərbaycan Coğrafiya Cəmiyyətinin prezidenti olmuşdur.

Alimlər siyasətlə diletantlıq səviyyəsində məşğul olmur. Onlar gələcəyi yaxşı görür, onu daha düzgün qiymətləndirməyi bacarırlar. Ötən əsrin sonlarında respublikamızda başlanan xaos və ziddiyyətlərə Budaq müəllim laqəyd yanaşmamışdır. O, düzgün yol seçərək həmişə olduğu kimi, böyük siyasi xadim Heydər Əliyevin siyasi kursunu müdafiə etmişdir. Budaq müəllim "Heydər Əliyev fenomeni" adlı kitabında bundan geniş bəhs edir.

Mərhum akademikimizin ömür yollarına nəzər salanda, həyatının hər anından səmərəli istifadə etdiyi aydın olur. Onun elminiz qarşısında, xalqımızın tərəqqisi naminə göstərdiyi xidmətlər daim yüksək qiymətləndirilib. B.Budaqov Azərbaycan Respublikasının "Şöhrət" ordeni ilə təltif edilmiş, akademik Y.Məmmədəliyev, akademik H.Əliyev, şair Məmməd Araz, məsenat Hacı Zeynalabdin Tağıyev adına mükafatlara, Ümumdünya Sülh Federasiyasının "Planetə Sülh Naminə", Dirlərarası və Millətlərarası Federasiya tərəfindən "Dünya Səfiri" adına, Azərbaycan Respublikasının Əməkdar elm xadimi fəxri adına layiq görülmüşdür.

Yazımı Budaq Budaqovun "Elmə Həzrətli Məhəmməd (ə.s.) qayğısı" adlı kitabında verilmiş Peyğəmbərin bir kəlamı ilə bitirmək istəyirəm: "Ömrünü əməli sərf edən adam heç vaxt ölmür". Akademik Budaq Budaqov kimi görkəmli alimi zaman bizdən uzaqlaşdırdıqca, onun elminizdəki çəkisi daha aydın cizgilərlə ortaya çıxır. Onun xalqımız üçün qoyduğu elmi iş Budaq Budaqov şəxsiyyətinin həmişə yaşarlılığını şərtləndirən amillərdəndir.

Qərib MƏMMƏDOV,
AMEA-nın aqrar məsələlər üzrə müşaviri, akademik.

Ölkəmizdə müasir coğrafiya elmi məktəbinin bünövrəsini qoymuş böyük tədqiqatçı alim



Azərbaycan Milli Elmlər Akademiyasının Həsən Əliyev adına Coğrafiya İnstitutunun təşkilatçılığı ilə görkəmli coğrafiyaçı alim, ictimai xadim, akademik Budaq Əbdüləli oğlu Budaqovun anadan olmasının 90 illiyinə həsr olunmuş konfrans keçirildi.

Tədbiri giriş sözü ilə açan Azərbaycan Milli Elmlər Akademiyası Yer Elmləri Bölməsinin akademik katibi Fəxrəddin Qədirov bildirib ki, uzun illər Azərbaycan Milli Elmlər Akademiyasının akademik Həsən Əliyev adına Coğrafiya İnstitutuna rəhbərlik etmiş B.Bulaqov respublikamızda coğrafiya elminin inkişafına dəyərli töhfələr verib. Azərbaycanda coğrafiya elminin inkişafı məhz Budaq Budaqovun adı ilə bağlıdır. Ölkəmizdə milli coğrafiya elmi məktəbinin bünövrəsini qoyan akademik B.Budaqov yüksək ensiklopedik biliyyə və təkəkkürə, tədqiqatçılıq bacarığına malik olub, o, coğrafiya elminin bir çox sahələri üzrə böyük uğurlar qazanıb. AMEA akademik H.Əliyev adına Coğrafiya İnstitutunun direktoru, akademik Ramiz Məmmədov qeyd etdi ki, son illər müa-

sir coğrafiya elminin inkişafı və təbii sahəsinin əsası hələ yaxın keçmişdə tanınmış tədqiqatçı akademiklərimiz Həsən Əliyev və Budaq Budaqov tərəfindən işlənilmişdir. Həmin qazanılmış uğurlarımız indi daha müasir elmi-texnoloji tədqiqatlar sistemində sönkənək müvəffəqiyyətlə inkişaf etməkdədir. Akademik B.Budaqov Azərbaycanda geomorfoloji landşaft xəritələşdirmə prinsiplərinin hazırlanmasının bünövrəsini qoyan ilk tədqiqatçılardan biridir. Böyük Qafqazın geomorfologiyası, landşaftı, geotektonikası, təbiət hadisələri haqqında müasir elmi-nəzəri fikirlər məhz onun çoxsaylı tədqiqatlarına əsaslanır.

Akademik dünya ictimaiyyətini narahat edən global ekocoğrafi problemlər, o cümlədən səhrələşmə, global istiləşmə və təbiəti mühafizə sahələrində də mühüm yaradıcılıq işləri aparıb və dərin elmi fikirlər söyləyib.

Akademik B.Budaqov məktəbinin uğurlu soraqı respublikamızın sərhədlərindən çox-xoş uzaqlarından gəlir. Alimin rəhbərliyi altında 50-dən çox elmlər namizədi və elmlər doktoru hazırlanıb. O, orta və ali

məktəblər üçün hazırlanmış bir sıra dərsliklərin müəllifidir.

Elmi yaradıcılıq fəaliyyətində B.Budaqov respublika və xarici ölkələrdə 1000-dən çox əsər, o cümlədən 30 xəritə-atlas, 40 monoqrafiya çap etdirib, 100-dən çox elmi əsərin redaktoru, onlarla namizədlik və doktorluq dissertasiyasının rəsmi opponenti olub.

B.Budaqovun geniş, çoxcəhətli, elmi-təşkilatçılıq fəaliyyəti elmi ictimaiyyət və dövlət tərəfindən yüksək qiymətləndirilib. O, "Şərəf", "Şöhrət" və "İstiqlal" ordenləri ilə təltif olunub. "Əməkdar elm xadimi" fəxri adına layiq görülmüş.

Coğrafiya İnstitutunun Elmi Şurasının qərarı ilə institutun landşaftşünaslıq və landşaft şöbəsinə alimin adı verilib. Şöbənin qarşısında büstü qoyulub. Bakı şəhərindəki küçələrdən birinə B.Budaqovun adının verilməsi barədə Səbail rayon İH qarşısında vəsədət qaldırılıb. Alimin həyat və fəaliyyətini əks etdirən stend və slaydlardan ibarət 30 dəqiqəlik videoçarx hazırlanıb və nümayiş etdirilib. **Məhəmməd VƏLİYEV,** "Respublika". **S.MƏMMƏD (foto).**

Xocalı soyqırımının 26-cı ildönümü

Dövlət Sərhəd Xidmətinin bütün hərbi hissə və bölmələrində Azərbaycan xalqının tarixinə ən qanlı faciə kimi daxil olmuş Xocalı soyqırımının 26-cı ildönümü ilə əlaqədar silsilə tədbirlər keçirilmişdir.

Dövlət Sərhəd Xidməti Aparatında, Azərbaycan İstiqlal Muzeyində və Respublika Hərbi Prokurorluğunun Memorial Soyqırımı muzeyində keçirilən tədbirlərdə çıxış edənler XX əsrin 80-ci illərindən başlayaraq erməni millətçiləri tərəfindən xalqımıza qarşı məqsədyönlü şəkildə apardıkları etnik təmizləmə və təcavüzkarlıq siyasətinin davamı olaraq Xocalıda törətdikləri soyqırım aktını bütün insanlığa və bəşəriyyətə qarşı yönəldilmiş ən ağır cinayət kimi dəyərləndirmişlər. Bu qanlı hadisə zamanı 613 nəfər, o cümlədən 106 qadın, 63 uşağın, 70 qocanın xüsusi qəddarlıqla qətlə yetirilməsi, 8 ailənin tamamilə məhv edilməsi, 1275 nəfər tar-



isə əsr və girov götürülməsinin bəşəriyyət tarixində silinməz səhifə kimi qalacağı xüsusi vurğulanmışdır.

Qanlı təcavüzə dövlət səviyyəsində əsl siyasi-hüquqi qiymətin verilməsi ilə bağlı ilk təşəbbüsün ulu öndər Heydər Əliyev tərəfindən irəli sürülməsi, soyqırım qurbanlarının adlarının əbədləşdirilməsi ilə bağlı bir sıra fərman və sərəncamların imzalanması qeyd olunmuşdur.

Soyqırım hadisəsinin dünya ictimaiyyətinə çatdırılması istiqamətində Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin apardığı məqsədyönlü siyasətin uğurlu nəticələr verməsi, Azərbaycan xalqına qarşı törədilmiş bu hərbi cinayətin beynəlxalq müstəviyə çıxarılmasının dövlət siyasətinin mühüm istiqaməti təşkil etməsi, soyqırım nəticəsində



həlak olanların xatirəsinə böyük ehtiramın göstərilməsi və şəhid olanların ailə üzvlərinə dövlət qayğısının daha da artırılması məqsədilə görülən işlər barədə tədbir iştirakçlarına ətraflı məlumat verilmişdir.

Tədbirlərdə Xocalı soyqırımına həsr olunmuş sənədi filmlər nümayiş etdirilmişdir.

Dövlət Sərhəd Xidmətinin mətbuat mərkəzi.

MASALLININ DAHA BİR KƏNDİNƏ TƏBİİ QAZ VERİLDİ



Şıxlar rayonunun abad, yaraşıqlı kəndlərindən biridir. Uzun illər idi ki, yerli əhali təbii qaz sardana çətinlik çəkirdi. Bu günlərdə 781 abonent üçün bərpiləli sistem əsasında müxtəlif diametrlə metal borularla daşıyıcı və məhəllədəxili qaz xətləri çəkilib, fərdi tənəzməyicilər, sayğaclar quraşdırılıb.

Kəndə məvi yanacaqın verilməsinə həsr edilmiş mərasimi Şıxlar İnzibati Ərazi Dairəsi üzrə İcra nümayəndəsi Qədir Məmmədov açaraq son illər kəndin sosial problemlərini uğurla həll etdiyini, ələmətdar hadisə ilə əlaqədar əhalinin sevinc, fə-

rəh hissi yaşadığını diqqətə çatdırdı.

Sakinlərdən Əziz Hüseynov, Leyla Bayramova və başqaları əhalini narahat edən problemlərin həllinə yüksək diqqət və qayğı göstərdiyinə görə Azərbaycan Prezidenti cənab İlham Əliyevə dərin minnətdarlıqlarını bildirdilər.

"Azəriqaz" İstehsalat Birliyinin baş direktoru Əkbər Hacıyev möhtərəm Prezidentimizin tapşırığına uyğun regionlarda qazlaşmanın sürətlə aparıldığını, əhalinin məvi yanacaqda təchizatının davamlı şəkildə yaxşılaşdırıldığını söylədi. Kənd sakinlərini təbrik edən baş direktor onlara məvi yanacaqdan xeyir işlərdə istifadə etməyi arzuladı.

Mərasimdə Rayon İcra Hakimiyyətinin başçısı Rafil Hüseynov çıxış edərək regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramı çərçivəsində Masallıda genişmiqyaslı abadlıq və quruculuq işlərinin həyata keçirildiyini, sosial problemlərin həlli istiqamətində ardıcıl tədbirlərin görüldüyünü bildirdi. İcra başçısı rayonun yaşayış məntəqələrinin 96 faizinin qazlaşdırıldığını, yaxın vaxtlarda digər kəndlərin də təbii qazla təchiz ediləcəyini diqqətə çatdırdı.

Sonra icra başçısı "Azəriqaz" İB-nin baş direktoru Əkbər Hacıyevlə kəndə təbii qazın verilməsini bildirən məşəli əlavəndirib sakinləri təbrik etdilər.

Əlisəfa HÜSEYNOV, "Respublika".

DÖVLƏT SƏRHƏD XİDMƏTİ MƏTBUAT MƏRKƏZİNİN MƏLUMATI

Dövlət Sərhəd Xidmətinin əməkdaşları tərəfindən qanunsuz olaraq Xəzər dənizi vasitəsilə ölkə ərazisinə narkotik və sitələrin qaçaqmal yolu ilə gətirilməsi cəhdinin qarşısı alınmışdır.

2018-ci il fevral ayının 23-də Astara rayonunu ərazisində DSX Sahil Mühafizəsinin texniki-müşahidə məntəqəsi tərəfindən naməlum üzmə vasitəsinin sərhəd sularımızda baxış oluması və qısa müddət ərzində geri qaytarması müşahidə olunmuşdur.

Üzmə vasitəsinin sərhəd sularımızda hərəkət və dayanma koordinasiya üzrə su səthinə baxış keçirilmiş, 1 buya bərkidilmiş lövbərdə 3 bağlama aşkar edilərək götürülmüşdür. Bağlamalara baxış zamanı 1325 qram marixuanaya, 560 qram heroinə və 80 qram kristal şəkildə heroinə oxşar maddə aşkar olunmuşdur.

Fakt üzrə əməliyyat və istintaq tədbirləri davam etdirilir.

Xocalı faciəsi ürək yanğısı ilə yad edildi

GƏNCƏ

Gəncədə Xocalı sakinləri üçün yeni sa-lınan qəsəbədəki “Xocalı” abidəsinin önün-də Gəncə Şəhər İcra Hakimiyyətinin başçı-sı Elmar Vəliyevin, şəhər rəsmilərinin, zi-yalıların, Xocalıdan və digər işğal altında olan ərazilərdən Gəncədə məskunlaşmış qaçaqın və məcburi köçkün ailələrinin iştirak-ı ilə xalqımızın qan yaddaşı olan Xocalı soyqırımının 26-cı il dönmünə həsr edilən geniş tədbir keçirilmişdir.

İlk öncə, “Xocalı faciəsi” qurbanlarının əziz xatirəsi 1 dəqiqəlik sükutla yad edildi. Anım mərasimində Gəncə Şəhər İcra Ha-kimiyyətinin başçısı Elmar Vəliyev çıxış edərək qeyd etdi ki, xalqımızın qan yadda-şı olan Xocalı soyqırımı Azərbaycan tarixi-nə ən dəhşətli və faciəli səhifələrdən biri ki-mi daxil olmuşdur. 1992-ci ilin fevralın 25-dən 26-na keçən gecə Ermənistan hərbi birləşmələri tərəfindən törədilmiş Xocalı soyqırımı və erməni məkrlri siyasətinin qan-lı cinayətləri yaddaşlardan həç vaxt çıxma-yacaq. Bu kütləvi qırğında yüzlərlə insan vəhşicəsinə qətlə yetirilib, yandırılıb və girov götürülüb.

Bəli, yalnız ümummilli lider Heydər Əli-yevin qətiyyəti və sayı sayəsində Xocalı soyqırımına siyasi-hüquqi qiymət verildi. Azərbaycan Respublikasının Prezidenti İl-ham Əliyevin apardığı uğurlu xarici siyasa-tı nəticəsində artıq bir çox ölkələrdə böyük ürək yanğısı ilə anım mərasimləri keçirilir. Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə fəaliyyətə başlamış “Xocalıya ədalət!” beynəlxalq kampaniyası bu istiqamətdə çox uğurlu iş aparır.

Xocalı rayonu, Kosalar kənd sakini Ül-kər Quliyeva vurğuladı ki, amansız cinayə-tə rəvac verən ermənilər törətmiş olduqları faciə ilə qəddar və qaniqən millət olduqlar-ını bir daha təsdiq etdilər.

Hadisə şahidləri bildirilər ki, bu gün xo-calılıar ölənkin müxtəlif bölgələrində məs-kunlaşblar, amma hər birinin məqsədi, ar-zusu doğma torpaqlara, Xocalıya qayıt-maq, işğal olunmuş torpaqları azad etmək-dir.

Çıxışlardan sonra Gəncə Dövlət Dram Teatrının aktyorları tərəfindən ədəbi-bədii kompozisiya nümayiş etdirildi.

Azərbaycan Texnologiya Universitetin-də (UTECA) Xocalı faciəsinin 26 illiyinə həsr olunmuş “Xocalım gözləyir bizi” adlı soyqırımı qurbanlarının anım mərasimi ke-çirilib. Tədbirdə universitetin professor-mü-əllim heyəti, tələbə kollektivi və ictimaiyyət nümayəndələri iştirak edib. Tədbir iştirakçı-ları əvvəlcə universitetin həyətidəki Şə-hidlər abidəsinə ziyarət ediblər. Anım məra-siminin giriş sözü ilə açan rektor, professor Afif Süleymanov bildirib ki, 1992-ci il fevral-ın 25-dən 26-na keçən gecə Ermənistan hərbi birləşmələrinin Xankəndidə yerləşən 366-cı alayın köməyi ilə törətdiyi Xocalı soyqırımı və ermənilərin digər qanlı cinay-ətləri yaddaşlarımızdan həç vaxt silinmə-yəcək. Çünki Xocalıda baş verənlər təkcə Azərbaycan xalqına qarşı soyqırımı deyil, bütün bəşəriyyətə qarşı yönəldilən qanlı ci-nayətdir. Xocalıda birçə gecədə öldürül-müş 613 nəfər arasında 106 qadın, 63 uşaq, 70 ahlın olması bunun sübutudur. Rektor qeyd edib ki, bu faciənin geniş ictimaiyyətə çatdırılması üçün Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra məqsəd-yönlü işlər görülməyə başlayıb. Məhz onun təşəbbüsü ilə Azərbaycan Respublikasının Milli Məclisində ilk dəfə bu məsələyə siya-si qiymət verilib, faciənin dünya ictimaiyyə-tinə çatdırılması tədbirlərinə başlanıb.

Sonra Xocalı faciəsinin dəhşətlərini şah-id ifadələri ilə təqdim edən sənədli film nümayiş etdirilib.

Sonda tələbələrən ifasında Xocalı faciə-sinin dəhşətlərini əks etdirən ədəbi-bədii kompozisiya və səhnəcik nümayiş etdirilib.

SAMUX

Samux Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Xocalı soyqırımının 26-cı ildönü-mü ilə bağlı YAP Samux rayon təşkilatının binasında anım mərasimi olmuşdur. Sa-mux Rayon İcra Hakimiyyətinin başçısı Ali Qocayev çıxış edərək bildirdi ki, Xocalı soyqırımı Azərbaycan tarixinə ən dəhşətli və faciəli səhifələrdən biri kimi daxil olmuşdur. Azərbaycanın ümummilli lideri Heydər Əliyev Xocalı soyqrınının on illiyi münasi-bətilə Azərbaycan xalqına müraciətidə qeyd etmişdir: “Bu amansız və qəddar soy-qırımı aktı insanlığı tarixinə ən qorxulu kütlə-vi terror aktlarından biri kimi daxil oldu”. Azərbaycan xalqı 200 il ərzində erməni millətçi-qövinitlərinin davamlı olaraq etnik təmizləmə, soyqırımı siyasətinə məruz qal-mışdır.

Samux Rayon Təhsil Şöbəsinin müdir müavini Faiq Həsənov qeyd etdi ki, XX əs-rin sonunda baş vermiş bu faciə təkcə Azərbaycan xalqına deyil, bütün insanlığa, bəşəriyyətə qarşı yönəlmiş ən ağır cinayət-lərdən biridir.

Samux rayon 2 saylı tam orta məktəbin tarix müəllimi Gülnar Cavadova qeyd etdi ki, 1992-ci il fevralın 26-da Ermənistan hər-bi birləşmələri 7 min əhaliə olan Xocalı şə-hərində misli görünməmiş genosid aktı hə-yata keçirdi. Ermənistan hərbi birləşmələri-nin şəhərə hücumu zamanı burada yalnız 3 minə yaxın insan qalmışdı. Çünki, müha-sirədə qaldığı 4 aydan artıq zaman ərzində blokadada olduğu üçün əhalinin xeyli his-səsi şəhərdən çıxmaq məcburiyyətində qalmışdı. Xocalı soyqırımı zamanı 613 nə-fər öldürüldü, 100 nəfər müxtəlif yaşlı dinc sakin aldığı güllə yarasından əil oldu. 106 nəfər qadın, 63 azyaşlı uşaq, 70 qoca öldürüldü. 8 ailə tamamilə məhv edildi, 25 uşaq hər iki valideynini, 130 nəfər valideynlərin-dən birini itirdi. Faciə baş verən gecə 1275 nəfər dinc sakin girov götürüldü, onların 150-sinin taleyi indi də məlum deyil. Dünya bilmədi ki, bu cinayət, təkcə Azərbaycan xalqına qarşı deyil, həm də bütün sivilizasi-yalı dünyaya, bəşəriyyətə qarşı yönəldil-

mişdir. Cinayət cəzasız qalmamalıdır. Er-mənistanın hərbi-siyasi təcavüzü dünya ictimaiyyəti tərəfindən ittiham edilməlidir.

Sonra, YAP rayon təşkilatının foyesində məktəblilərin əl işlərinə baxış və ədəbi-bə-dii kompozisiya nümayiş etdirildi.

NAFTALAN

Naftalan şəhərində Azərbaycan Res-publikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü uğrunda həlak olanların xatirəsi-nə ucaldılmış möhtəşəm abidə kompleks-i önündə Xocalı faciəsinin ildönümünə həsr olunmuş anım mərasimi keçirildi. Şəhər ic-ra hakimiyyətinin başçısı Natiq Aslanov qeyd etdi ki, o gecə dəhşət yaşadı Xocalı. Elə bir dəhşət ki, hələ yer üzü belə müsib-ət, belə vəhşilik görməmişdi. Evlərə-eşik-lərə od vuruldu, torpaq qana boyandı, o gecə. Düşmənin rəhm diləyən qocaya, xəs-təyə, qadına aman vermədi. Uşaqlar valid-eynlərinin gözləri qarşısında xüsusi qəd-darlıqla qətlə yetirildilər. Qız-gəlinlər esir alındılar. Aramsız güllə yağışından qurtu-lub ayağı yalın, başı açıq halda meşələrə, dağlara üz tutanların çoxusu yolda dondu, qar uçuqlarına düşdü. Həmin gecə Xoca-lı sakinlərinin üzleşdikləri müsibətlərin han-si birini dəyəşən. Şəhərin 800-dən artıq sa-kininin həyatına son qoyuldu bir gecənin içində. Ermənilər törətdikləri vəhşilikləri heç nə ilə müqayisə etmək mümkün deyil. Onlar öz bədnam hərəkətləri ilə tarixdən tanıdığımız ən qəddar hökmdarların zülmkarlığını belə kölgədə qoydular.

Yalnız ümummilli lider Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra Xocalı fa-ciəsi özünün əsl siyasi-hüquqi qiymətini al-di, soyqırımı haqqında həqiqətlərin dünya dövlətlərinə və beynəlxalq ictimaiyyətə çatdırılması üçün təsirli tədbirlər görüldü.

Azərbaycan xalqı torpaqlarımızın ərazi bütövlüyü uğrunda canlarından keçən qəh-rəmanların, Xocalıda qətlə yetirilmiş yüz-lərlə həmvətənimizin xatirəsini daim əziz tutur, onları ehtiramla yad edir.

DAŞKƏSƏN

Daşkəsəndə Xocalı faciəsinin iyirimi al-tıncı ildönümü ilə bağlı ümumrayon anım tədbiri geniş ictimaiyyət fəallarının iştirakı ilə icra hakimiyyətinin iclas zalında keçiril-di.

Tədbir Xocalı şəhidlərinin, o cümlədən torpaqlarımızın ərazi bütövlüyü uğrunda canlarından keçmiş qəhrəman Vətən öv-lədlərinin əziz xatirəsinin bir dəqiqəlik sü-kutla yad edilməsi ilə başladı. Daşkəsən Rayon İcra Hakimiyyətinin başçısı Əhəd Abiyev anım tədbirində çıxış edərək bildirdi ki, 26 il əvvəl - 1992-ci il fev-ralın 25-dən 26-na keçən gecə erməni tə-cavüzkarları Azərbaycanın Xocalı şəhərində bəşəriyyət tarixində ən qanlı faciələrə bir sırada duran soyqırımı törədiblər. Xoca-lı faciəsi XX əsrin ən dəhşətli soyqırım ha-disəsi və beynəlxalq cinayət kimi təsdiq olunmuşdur. Bu soyqırımı zamanı Azər-baycan xalqı yüzlərlə şəhid qurban vermiş-dir.

Həmin gecə dinc mülki əhali, uşaqlar, qadınlar, qocalar, xəstələr ağlasığmaz vəhşiliklə məhv edildi. Yalnız təsadüflər nəticəsində bir grup Xocalı sakini tarixə şah-idlik etmək üçün sağ qala bildi.

Xocalı soyqırımına ilk dəfə siyasi-hü-quqi qiyməti ulu öndərimiz Heydər Əliyev verib. Belə ki, 1994-cü ildə Azərbaycan xalqının ümummilli liderinin təşəbbüsü ilə Milli Məclis Xocalı soyqırımı ilə bağlı qərar qəbul edib. Həmin qərarla fevral ayının 26-sı Xocalı soyqırımı və Milli Matəm günü kimi qəbul olundu, bu barədə bütün beyn-əlxalq təşkilatlara bildirildi, Azərbaycan xalqının haqq səsi çatdırıldı. Ölkə Prezi-denti, Silahlı Qüvvələrin Ali Baş Komand-anı cənab İlham Əliyevin apardığı uğurlu xarici siyasət sayəsində hazırda bu soyqr-ı törədənlərin ifşa olunması və beynəlxal-q ictimaiyyətin məlumatlandırılması Azərbaycanın xarici siyasətinin əsas isti-qamətlərindən biri kimi müəyyənləşdiril-mişdir. Tədbirdə çıxış edən digər natiqlər də Azərbaycanın azadlığı, müstəqilliyi və ərazi bütövlüyü uğrunda döyüşlərdə şəhə-d olmuş və bu amansız soyqırımın qurbanı-na çevrilmiş dinc, günahsız soydaşlarınmız-ın keçdiyi məşəqqətli həyat yolundan söhbət açıb faciənin ağırı nəticələri, sağal-maz yaraları, cinayətlər və işğalçıların öz layiqli cəzalarını almaları istiqamətində hər birimizin üzərinə düşən məsuliyyət və vəzifələrdən danışblar.

LƏNKƏRAN

Çağdaş tariximizin ən dəhşətli və qanlı səhifələrindən olan Xocalı soyqırımı qur-banlarının xatirəsi Lənkəranda ehtiramla yad olunub.

Lənkəran şəhərinin Heydər Əliyev Mərkəzində, Lənkəran Dövlət Universitetində, orta ixtisas və ümumtəhsil məktəblərində, rayonun idarə, müəssisə və təşkilatlarında, qəsəbə və kəndlərdə Xocalı soyqırımına həsr edilmiş dərslər, anım mərasimləri, xa-tirə gecələri, rəsm və kitab sərgiləri təşkil edilib.

Faciənin 26-cı ildönümü ilə əlaqədar Lənkəran şəhərinin mərkəzində Azərby-canlıların soyqırımı qurbanları xatirə parkın-da anım mərasimi keçirilib.

Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşov mərasim iştirakçılar-ı ilə birlikdə abidə kompleksin önünə gül dəstələri düzərək faciə qurbanlarının xatir-əsini dərin hüznlə yad ediblər. Tədbirdə gənclərin ifasında musiqili bə-dii kompozisiya nümayiş etdirilib. Sonra Lənkəran Dövlət Dram Teatrında yazıçı-publisist Ağəddin Babayevin Xocalı faciəsinə həsr edilmiş “Şəhid şəhər” adlı tamaşasına baxış keçirilib. Əsərdə 1992-ci il fevral ayının 25-dən 26-na keçən gecə erməni silahlı quldur dəstələrinin və rus hərbi birləşmələrinin Xocalı şəhərinə hucu-mu zamanı xüsusi amansızlıqla qətlə yetiril-ən, doğma yurd-yuvalarından didərgin

düşən günahsız insanların acı taleyi, on-ların vətənpərvərlik hissləri, psixoloji və mə-nəvi durumu əks etdirilib.

MASALLI

Masallı Rayon İcra Hakimiyyəti başçısı-nın Xocalı soyqırımının 26-cı ildönümünün qeyd edilməsi ilə bağlı təsdiq etdiyi təd-birlər planına uyğun rayonda silsilə tədbirl-ər keçirilib. Rayon gənclər və idman idarə-si, təhsil şöbəsi və Masallı Regional Mədə-niyyət və Turizm İdarəsinin birgə təşkilatçı-lığı ilə “Xocalı əsrin faciəsidir” mövzusunda məktəblilər arasında inşa yazı, rəsm və əl işləri müsabiqələri keçirilib. Qalblərə dip-lom və fəxri fərmanlar təqdim olunub.

Masallı Dövlət Regional Kolleci Masallı Şəhər Mədəniyyət Mərkəzində anım tədbir keçirib. Kollecin müəllimi Kamalə İmanova Xocalı faciəsi haqqında məruzə edib. Azər-baycan Prezidenti yanında “Bilik” fondu-nun müəhazirəçisi Şəhla İbşiova faciədən söz açan “Xocalı şəhidləri danışır” kitabını kollecin kitabxanasına təqdim edib. Sonra tələbələrən ifasında “Şəhid şəhər Xocalı” tamaşası nümayiş etdirilib.

Masallı şəhərinin “Qəhrəmanlar par-ki”nda ümumrayon anım mərasimi keçirilib. Masallı Rayon İcra Hakimiyyətinin başçısı



Rafil Hüseynov, hüquq-mühafizə orqanla-rının rəhbərləri, idarə, müəssisə və təşkilatların kollektivləri, əmək və müharibə vete-ranları, ağsaqqallar, ziyalılar, gənclər, məktəblilər, Xocalıdan olan məcburi köç-künlər və rayon sakinləri soyqırımı qurban-larının xatirəsinə ucaldılmış abidənin önün-ə gül dəstələri düzərək onların parlaq xa-tirəsini ehtiramla yad ediblər. Mərasimdə ədəbi-bədii kompozisiya nümayiş olunub və Xocalı şəhidlərinin ruhlarına dualar sə-nəlib.

ASTARA

Xalqımızın tarixinə qanla yazılmış Xoca-lı soyqırımından 26 il ötür. Bu ələ bir dəh-şətli terrorur ki, onu dəmən xatırlamaq, gə-ləcək nəsillərə ötürmək hər birimizin vətən-daşlıq borcudur.

Rayon mərkəzində faciənin ildönümü ilə əlaqədar keçirilən mərasimə Astara Rayon İcra Hakimiyyətinin başçısı Qəzənfər Ağayev, icra aparatının işçiləri, rayonun idarə, müəssisə və təşkilatların kollektivləri, inzi-bati ərazi dairəsi üzrə nümayəndələr, bələ-diyyə üzvləri, qeyri-hökumət təşkilatlarınnı və ictimaiyyətin nümayəndələri toplaşmış-dılar.

İcra başçısı Qəzənfər Ağayev tədbir iştirakçıları ilə birlikdə şəhidlərin xatirə faciə qurbanlarının xatirəsinə ehtiramlarını ifadə ediblər. Kompleksin önündə Xocalı soyqırımından bəhs edən fotoşərgi. ədəbi-bədii kompozisiya nümayiş olunub.

Faciədən danışan rayon icra hakimiyyə-ti başçısı aparatının məsul işçisi, sair-publi-sist, “Xocalım ağrım mənim” kitabının mü-əllifi Mərasim Hacızadə bildirdi ki, Xocalı qətləmi bəşər tarixində analoquq olmayan soyqırımı, xalqımızın qan yaddaşına həkk olunmuş acı kədər, dərin üzüntü, ağır müsibətdir.

Ümummilli lider Heydər Əliyevin müdrik siyasəti sayəsində Xocalı soyqırımına hü-quq-siyasi qiymət verilib. Ölkə Prezidenti cənab İlham Əliyevin qətiyyətli rəhbərliylə həyata keçirilən uğurlu siyasət nəticəsində dünyanın bir çox ölkələrində Xocalı faciəsi soyqırımı kimi tanınıb.

LERİK

Rayon mədəniyyət mərkəzində Lerik Rayon İcra Hakimiyyəti başçısı Rövşən Bağirovun, hüquq-mühafizə orqanlarınn, idarə, müəssisə və təşkilat rəhbərlərinin, ağsaqqalların və ictimaiyyətin nümayənde-lərinin iştirakı ilə ümumrayon anım məra-sim keçirilib.

Tədbir iştirakçıları əvvəl mədəniyyət mərkəzinin foyesində məktəblilərin Xocalı faciəsinə həsr etdikləri əl işlərindən ibarət sərgiyə baxblar. Sonra “Xocalı soyqırımı” qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Faciə haqqında ədəbi-bədii kompozisiya nümayiş olunub.

Rayon icra hakimiyyəti başçısının müa-vini Arzu Vəliməmmədova “Xocalı soyqrı-mı” haqqında məruzə edib.

Lerik rayon prokuroru Bəhrüz İbrahi-mov, təhsil işçisi Hüseynbala Əliyev çıxış-larında erməni millətçilərinin esrlər boyu öz havadarlarının dəstəylə xalqımıza qarşı tör-etdikləri soyqırımından, terror aktlarından söhbət açıblar.

Lerik Rayon İcra Hakimiyyətinin başçısı Rövşən Bağirov mərasimdə çıxış edərək bildirib ki, 26 il əvvəl erməni-rus hərbi birləşmələri tərəfindən yeddi min nəfər sakinə olan Xocalı şəhəri yerlə-yeksan edilib, əli-yalın, dinc əhali xüsusi amansızlıqla qətlə yetirilib. 613 nəfər sakin, o cümlədən 63 azyaşlı uşaq, 106 qadın işgəncə ilə öldürü-lüb, 8 ailə bütünlüklə məhv edilib. Faciə nəticəsində 25 uşaq hər iki valideynini, 130 uşaq isə valideynlərindən birini itirib. 1275 sakin girov götürülərək ağlasığmaz təhqir-

lərə, zülmlərə məruz qalıb.

Mərasimin sonunda Xocalı soyqırımına həsr olunmuş “Xocalıyıq” sənədli filmi nü-mayiş etdirilib.

YARDIMLI

Xocalı faciəsinin 26-cı ildönümü ilə əla-qədar Yardımlı şəhərində anım mərasimi keçirilib. Rayon icra hakimiyyətinin başçısı Ayaz Əsgərov, rayonun hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatla-rın rəhbərləri, əmək kollektivlərinin nüma-yəndələri, ağsaqqallar, ziyalılar, gənclər, rayon sakinləri Şəhidlər xiyabani abidə kompleksinin önünə gül dəstələri düzərək şəhidlərin xatirəsini ehtiramla yad ediblər.

Yardımlı Rayon İcra Hakimiyyətinin başçısı Ayaz Əsgərov mərasimdə çıxış edərək ermənilərin son iki əsrdə Azərbaycan xal-qına qarşı həyata keçirdikləri etnik təmizlə-mə siyasətindən, terror, soyqırımı aktlarınn-dən, XX əsrin ən dəhşətli faciəsi olan Xoca-lı soyqırımından ətrafı danışib.

Əlisəfa HƏSƏNOV, “Respublika”.

İMİŞLİ

Xocalı faciəsinin ildönümü İmişli rayo-nunda da qeyd olundu. Əvvəlcə Xocalı fa-

adələtdən və demokratiyadan daha çox, həm də bərkədən danışmağı seyen ölkələr erməni vəhşiliyinə, soyqırımı faktına göz yumur, işğalçıları ciddi-cəhdlə müdafiə edirlər. Belə bir haqsızlıqla və erməni işğa-lı ilə üzleşmiş Ağdam indi ruhlar şəhərinə çevrilib. Ermənilər böyük bir qədim şəhəri yer üzündən siliblər. Xocalı qırğını zamanı onların köməyinə ilk çatan Ağdam camaa-tı olub, didərgin düşmüş xocalılılara öz ev-lərində sığınacaq veriblər.

Quzanlı qəsəbəsindəki Ağdam Dövlət Dram Teatrında davam edən tədbir Xocalı faciəsi zamanı şahid olmuş soydaşlarınmız xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.

Tədbirdə erməni silahlı qüvvələri tərə-findən Xocalı şəhərində törədilən qırğının acı nəticələrindən danışılıb. Xocalı sakinlə-ri və xocalılıların xilas edilməsində iştirak etmiş keçmiş döyüşçülər erməni silahlılar-ın törətdikləri qanlı cinayətlərdən, günah-sız insanların başına gətirilən müsibətlər-dən bəhs ediblər.

Anım mərasimi Ağdam Dövlət Dram Te-atrının Xocalı faciəsi ilə bağlı hazırladığı kompozisiya ilə başa çatıb.

AĞCABƏDİ

XX əsrin ən dəhşətli faciələrindən olan Xocalı faciəsi qurbanlarının xatirəsi rayon-da dərin hüznlə anılıb. Faciənin 26-cı ildö-nümü münasibətilə rayon rəhbərliyi, ictimaiyyət nümayəndələri, əmək kollektivləri, gənclər, Qarabağ müharibəsi veteranları, “N” saylı hərbi hissənin əsgərləri Şəhidlər xiyabanına gələrək, Azərbaycanın ərazi bütövlüyü uğrunda canından keçmiş Vətən övladlarının məzarları üstünə tər çiçəklər düzüb. Şəhidlərin ruhuna dualar oxunub.

Rayon icra hakimiyyətinin başçısı Şa-hin Məmmədov anım mərasimində çıxış edərək, erməni silahlı qüvvələri tərəfindən Xocalı şəhərində törədilən qırğından, dinc əhaliyə amansız divan tutulmasından dani-şıb.

Diqqətə çatdırılıb ki, Xocalı soyqırımı Er-mənistanın Azərbaycana qarşı hərbi teca-vüzünün əsl mahiyyətini və erməni vəhşili-yini bütün çıpaqlığı ilə üzə çıxardı. Günah-sız dinc əhalinin, o cümlədən qocaların, qadınların, uşaqların vəhşicəsinə öldürül-məsi erməni xislətinin əsl simasını ortaya qoydu.

Rayon mədəniyyət mərkəzində məktəb-lilərin və “N” saylı hərbi hissənin əsgərləri-nin ifasında ədəbi-bədii kompozisiya gös-tərilib.

Salman ALIOĞLU, “Respublika”.

XAÇMAZ

Faciənin ildönümü Xaçmaz rayonunda bir sıra anım tədbirləri ilə qeyd olunmuşdur.

YAP Xaçmaz rayon təşkilatının təşkilat-çılığı ilə Heydər Əliyev İdeoloji Mərkəzində keçirilən tədbirdə rayon ictimaiyyətinin nü-mayəndələri, YAP fəalları, gənclər, mək-təblilər iştirak etmişlər. YAP rayon təşkilatı-nın sədri Nazim Ağayev “Xocalı Soyqırımı” 20-ci əsrin ən böyük faciəsidir” mövzusun-da məruzə ilə çıxış etmişdir. O, qeyd etmiş-dir ki, yüzlərlə günahsız insanın - qadın, uşaq, qocanın xüsusi amansızlıqla qətlə yetirildiyi və qanlı hadisə bütün dünyada erməni vandallarının insanlığa qarşı törət-diyi ən böyük cinayətdir.

Heydər Əliyev Mərkəzində də faciə qur-banlarının xatirəsinə həsr olunmuş anım tədbiri keçirilmişdir. Mərkəzin direktoru Kö-nül Əsgərova faciənin il dönmüü ilə əlaqə-dar geniş məruzə ilə çıxış etmişdir. Tədbir-də, həmçinin “Dərdli-bələli Xocalım” adlı ədəbi-bədii kompozisiya göstərilmişdir.

Rayon mərkəzi kitabxanasında faciənin il dönmünə həsr olunmuş “Xatirə gecəsi” keçirilmişdir. Mədəniyyət işçiləri və mək-təblilərin qatıldığı bu tədbirdə əvvəlcə “Xo-calı harayı” filmi nümayiş olunmuşdur. Sonra tədbir rəsmi hissə ilə davam etmiş-dir. Kitabxanaların qarşısında açıq havada “Xocalı faciəsi heç vaxt yaddan çıxmaya-caq” adlı sərgidə bu mövzuda yazılmış ki-tablar, jurnallar, qəzet məqalələri, şəkillər, foto və rəsm əsərləri nümayiş olunmuşdur.

Ziyafəddin BAYRAMOV, “Respublika”.

KÜRDƏMİR

Xocalı soyqırımı xalqımızın qan yaddaşı-na yazılan ən dəhşətli faciələrdən biridir. Faciənin ildönümü respublikamızın hər ye-rində olduğu kimi, Kürdəmirdə də geniş qeyd olundu. Rayon ictimaiyyətinin nüma-yəndələri, Xocalıdan didərgin düşüb Kür-dəmirə məskunlaşan soydaşlarımız Hey-dər Əliyev Mərkəzinə toplaşmışdılar. Rayon icra hakimiyyətinin başçısı Ceyhun Cəfərov ilk öncə Xocalı sakinləri ilə söhbət etdi, onların xatirələrini dinlədi. Məktəblilə-ri əl işlərindən ibarət “Xocalı uşaqların göz-ü ilə” sərgisi maraqla qarşılandı. Milli Qəhrəman Əli Hacıyevin həyatından bəhs edən “Azərbaycanlı olmaq böyük şərəfdir” filminə tamaşadan sonra şagirdlərin hazırladığı ədəbi-bədii kompozisiya nümayiş olundu.

Xocalı sakini, hazırda Kürdəmirdə məs-kunlaşmış Elmar Şahverənov ermənilərin törətdiyi vəhşiliklərdən, həmyerlilərinin dü-çar olduqları dəhşətli faciədən danışdı, Kürdəmirdə onlara göstərilən qayğı və diq-qətə görə rayon ictimaiyyətinə razılığını bil-dirdi.

Tofiq HÜSEYN, “Respublika”.

ŞƏMKİR

Şəmkir rayonunda Xocalı faciəsinin Anım mərasimində Şəmkir Rayon İcra Ha-kimiyyətinin başçısı Alımpaşa Məmmədov, aparatın məsul işçiləri, hüquq-mühafizə or-qanlarının, idarə və müəssisələrin rəhbər-ləri, rayon gəncləri, YAP fəalları, Şəhid ail-ələri, Qarabağ müharibəsi veteranları və rayon ictimaiyyətinin nümayəndələri ol-maqla ümumilikdə 1000-ə yaxın insan işt-i-

rak edib.

Tədbir iştirakçıları əvvəlcə Şəmkir şəhə-rinin mərkəzində yerləşən Bayraq Meyda-nında Xocalı faciəsi ilə bağlı sərgi ilə tanış olublar.

Sonra Xocalı faciəsinin ildönümünə həsr olunmuş ədəbi-bədii kompozisiya nümayiş etdirilib. Vurğulanıb ki, 1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni quldur dəstələrinin keçmiş sovet ordusu-nun Xankəndi şəhərində yerləşən 366-cı motoatıcı alayının köməyi ilə silahsız və kö-məksiz Xocalıya hücumu nəticəsində şəh-ər bir gecədə yerlə-yeksan edilib. Silahlı ermənilər dinc əhaliyə amansız divan tu-tublar. Meşələrə, dağlara səpələnən əliya-lın insanların çoxu şaxtıda donaraq məhv olub.

Qeyd olunub ki, xalqımız Xocalı faciəsi-ni heç vaxt unutmayacaq və hadisəni törə-dən gəc-təz cəzalarına çatacaqlar.

GƏDƏBƏY

Gədəbəy rayonunda Xocalı faciəsinin 26-cı ildönümünə həsr olunmuş dəyrimi masa keçirilib. Tədbirdə Gədəbəy RİH başçısı Ramiz Yediyarov çıxış edərək bil-dirmişdir ki, Xocalı soyqırımı Azərbaycan tarixinə ən dəhşətli və faciəli səhifələrdən biri kimi daxil olmuşdur. Bütün beynəlxalq hüquq normalarına zidd olaraq Ermənistan dövləti Dağlıq Qarabağı özünə birləşdir-mək istəyir, bu yolda bütün cinayət və vəh-şiliyə hazır olduqlarını nümayiş etdirirlər. XX əsrin faciəsi olan Xocalı soyqırımı bu aqressiv və cinayətkar erməni siyasətinin nəticəsidir. XX əsrin sonunda baş vermiş bu faciə təkcə Azərbaycan xalqına deyil, bütün insanlığa, bəşəriyyətə qarşı yönəl-miş ən ağır cinayətlərdən biridir. Çıxış edənlər Xocalı soyqırımını əsrin Xatın, Xi-rosima, Naqasaki və Sonqmi kimi dəhşətli faciələri ilə bir sırada dayandığını qeyd et-mişlər.

Eyyvaz HƏMİD, “Respublika”.

BƏRDƏ

Bərdə Rayon İcra Hakimiyyəti və YAP rayon təşkilatının birgə təşkilatçılığı ilə Xo-calı

GƏNCƏ:

Görülən işlər vətəndaşların ürayincədir



Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyevin şəhər sakinləri ilə növbəti görüşü məmnunluq, razılıq, sevinc və fərəh dolu məqamlarla yadda qalır. Şəhər rəhbərinin 1-ci mikro-rayon ərazisində keçirdiyi səyyar qəbulda şəhərin rəsmiləri, idarə-müəssisə rəhbərləri və sakinlər iştirak edirdi. İlk öncə şəhərdə görülmə işlər haqqında məlumat verən Elmar Vəliyev vurğuladı ki, bu günə kimi şəhər ərazisində 856 bina-nın dam örtüyü yenilənib. Daha 64 binanın isə dam örtüyü yenilənəcək. 2019-cu ilin sonuna kimi Gəncədə əhali 24 saat içməli su ilə təmin olunacaq. Kanalizasiya sisteminin çəkilişi tam yekunlaşacaq. Sonrakı mərhələdə 250-yə yaxın küçəyə asfalt salınacaq. Şəhərin 7, 18 sayılı məktəbləri, Təhsil İdman Mərkəzinin Gəncə filialı və şəhərin Nizami küçəsi yenidən qurulacaq. Gəncə Dövlət Dram Teatrı üçün

yeni binanın inşası başa çatdırılacaq. Gəncəçay Park-Bulvar Kompleksinin sol hissəsində bulvar salınacaq, həmçinin yeni İdman Kompleksinin tikintisinə başlanılacaq. Qeyd etmək yerinə düşər ki, şəhərin 1-ci mikro-rayon ərazisində 14 bina yerləşir və bu binalarda 10.000-dən çox vətəndaş yaşayır. Binalardan 3-ü doqquzmərtəbəli, qalanları isə beşmərtəbəlidir. Binaların hər birinin üzü və dam örtüyü dəyişdirilib, ətrafları abadlaşdırılıb, yeni bordürlər qoyulub. Həmçinin uşaqların asudə vaxtlarını səmərəli keçirmələri üçün futbol meydançası salınıb. Sonra qəbulda iştirak edən 120 nəfərə yaxın sakinin fərdi qaydada müraciətləri dinlənilirdi. Vətəndaşlar əsasən işlə təminat, lift problemi, binaların ətrafının abadlaşması, torpaq sahəsi ilə təminat məsələləri ilə bağlı şəhər rəhbərinə mürə-

ciet edirdilər. Müraciətləri dinləyən icra başçısı qaldırılan məsələlərin aradılması və həlli ilə bağlı tapşırıqlarını verdi. Bir sıra məsələlər isə yerində həllini tapdı. Sakinlərdən Zərqəlam Cəlalova, Xatirə Qasimova, Tərlan Qayıbova və başqaları çıxışlarında Gəncədə aparılan möhtəşəm abadlıq-quruculuq işlərinə, təhsil, səhiyyə, mədəniyyət sahələrində mövcud müəssisələrin əsaslı şəkildə təmir və bərpasına, yenilərinin tikilməsinə, əhalinin rahatlığının, firavanlığının təmin olunmasına, problemlərin operativ və çevik həll olunmasına görə ölkə başçısı cənab İlham Əliyevə, ölkənin Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdar olduqlarını, şəhərimizdəki inkişaf və tərəqqiyə öz töhfələrini verəcəklərini yekdilliklə ifadə etdilər.

Zabit XƏLİLOV,
"Respublika".

Seçki komissiyaları iş başında

Respublikamızın hər yerində olduğu kimi, Şabran rayonunda da növbədənəkar Prezident seçkilərinə ciddi hazırlıq görülür. 50761 seçicisi olan 54 saylı Şabran-Siyəzen seçki dairəsi 70 seçki məntəqəsini əhatə edir. Seçki məntəqələrinin tərkibi tam formalaşdırılmış, komissiyalar artıq iş başındadır. Dairə və məntəqə seçki komissiyaları üzvlərinin peşəkarlığının daha da artırılması məqsədilə MSK tərəfindən Şabran şəhərində "Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyini artırmaq sahəsində Milli Fəaliyyət Proqramı" əsasında dairə seçki komissiyalarının üzvləri və məntəqə seçki komissiyalarının sədrləri üçün seçki hüququ üzrə ixtisaslaşdırılmış kurs-seminar təşkil olunmuşdur. 3 gün davam edən kursda "Seçici siyahıları ilə iş, seçkiqabağı təşviqatın aparılmasına şərait yaradılması, bildirşlərin seçicilərə çatdırılması və sairə bu kimi istiqamətlərdə yerli icra və bələdiyyə qurumlarının rolu və onların seçki komissiyaları ilə qarşılıqlı əlaqələrinin səmərəli qurulması", "Seçki hüququ və onun təminatının qanunvericilik əsasları, aşağı seçki komissiyaları və məhkəmələr tərəfindən seçki hüququnun qorunması mexanizmləri", "Seçici siyahıları ilə iş qaydası (seminar)", "Seçki prosesində KİV-lərin rolu, yerli və xarici müşahidəçilərin hüquq və vəzifələri", "Seçici siyahılarının təkmilləşdirilməsi, rəsmi seçki sənədləri-

nin daşınması və saxlanılmasının təhlükəsizliyinin təmin edilməsi, habelə əsasıyşın qorunmasında Daxili İşlər Nazirliyi orqanlarının rolu və s. məsələləri müzakirə olunmuşdur. Müzakirələrdə aidiyyəti məsələlər üzrə MSK katibliyinin hüquq şöbəsinin müdiri İradə Hacıyeva, katibliyin təşkilat şöbəsinin baş məsləhətçisi Sergey Sidorenko, Şabran Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Mehdi Balabəyov, Siyəzen Rayon İcra Hakimiyyətinin başçısının müavini Zəfər Əliyev, Şabran rayon Məhkəməsinin sədri Çingiz İsgəndərov, Siyəzen rayon Məhkəməsinin sədri Bəylər Ələkbərov, 54 saylı DSK-nın sədri Saleh Təhməzov, Şabran rayon prokuroru Mubəriz Bayramov, Şabran Rayon Polis İdarəsinin rəisi Əli Mərdanov və başqaları məruzələrlə çıxış etmişlər. Dairə Seçki Komissiyasının sədri Saleh Təhməzov bildirir ki, dairənin əhatə etdiyi bütün seçki məntəqələri lazımi təlimat və təşviqat materialları ilə təmin olunmuş, komissiyaların normal işləməsi üçün hər cür şərait yaradılmışdır. 10 məntəqədə (5 ədəd Şabran, 5 ədəd Siyəzen rayonunun seçki məntəqələrində) veb-kameralar quraşdırılmışdır. Tərəfimizdən seçkinin qanunauyğun və şəffaf keçirilməsi üçün bütün tədbirlər görülməkdədir. Ziyafəddin BAYRAMOV,
"Respublika".

Növbəti hədəflərə doğru

Azercell Telekom 2017-ci ilin yekunlarını açıqlayıb

Azercell Telekom MMC ölkəmizdə fəaliyyətini uğurla davam etdirir. Bu barədə şirkətin 2017-ci ilin nəticələrinə dair mətbuat üçün ilik hesabatında ətraflı məlumat təqdim olunub. Azərbaycanın mobil rabitə sektorunda 48.2% bazar payına malik olan Azercell-in şəbəkəsi ölkə ərazisinin 80%-ni (işğal altında olan 20% ərazi istisna olmaqla), əhalinin isə 99,8%-ni əhatə edir. Hazırda 4,5 milyon abunəçi Azercell-in mobil xidmətlərinə üstünlük verir.

Azercell şirkəti tərəfindən 2017-ci ildə dövlət büdcəsinə 179,7 milyon manat, 21 il ərzində isə dövlət büdcəsinə 1 milyard 637,5 milyon manat vergi ödənilib. Lider mobil operator Azərbaycanda telekommunikasiyanın inkişafına 2017-ci ildə 41 milyon 837 min 259 manat, 1996-2017-ci illər ərzində 1 milyard 467 milyon 779 min 40 ABŞ dolları sərmayə yatırıb. Ölkədə 4G xidmətinin ilk dəfə abunəçilərinə təqdim edən və Azərbaycanın bütün bölgə-

lərini yüksək sürətli mobil internetlə təmin etməyi hədəfləyən Azercell 2017-ci ildə Bakı, Ağsəron yarımadası ilə yanaşı, Gəncə, Bardə, Şəmkir və Lənkərandə da 4G stansiyaları quraşdırıb və bunlarla da LTE xidmətinin regionlara gətirən ilk mobil operator olub. Müştəri məmnuniyyətini hər zaman öndə tutan Azercell Telekom ölkədə Müştəri Loyallığını ölçən ilk şirkətdir. Ölkəmizdə ilk dəfə "Virtual ATS" xidmətinin istifadəyə verməklə Azercell şirkətlərə rabitənin yeni səviyyəsinə yarılanımaq imkanı yaradıb. Azercell 2017-ci ildə "Azercell Plus" çətri altında əlavə xidmətləri ilə də abunəçilərinin sevincidir. Fəaliyyət göstərdiyi 21 ərzində çoxsaylı Korporativ Sosial Məsuliyyət layihələrinin həyata keçirən Azercell Telekom öten il də ənənəsinə sadiq qalıb. 2017-ci ildə şirkət ölkədə müxtəlif sosial layihələrin həyata keçirilməsinə, sahibkarlığın, insan qaynaqlarının inkişafına ümumilikdə 1 milyon 800 min manat, 1996-2017-ci

Ümİ QARAYEV,
"Respublika".

Prokurorluq orqanlarına qulluğa qəbulla bağlı elan edilmiş müsabiqənin ilkin mərhələsi olan test imtahanı keçirilib



Xalqımızın ümummilli lideri Heydər Əliyev tərəfindən təməli qoyulan və Azərbaycan Prezident-i İlham Əliyevin rəhbərliyi ilə uğurla reallaşdırılan dövlət gənclər siyasətinə uyğun olaraq, prokurorluq orqanlarında müsabiqə yolu ilə işə qəbulun həyata keçirilməsi kadr korpusunun şəfəf prosedurlar əsasında formalaşmasının ən sivil yoludur. Bu yolla həyata keçirilən işə qəbul prokurorluğun kadr tərkibinin hərtərəfli biliyə və yüksək mənəvi keyfiyyətlərə malik, dövlətçilik ideyalarına sədaqətləri ilə seçilən gənc mütəxəssislər hesabına

komplektləşdirilməsi üçün geniş imkanlar yaradıb, ölkə həyatının bütün sahələrində gənclərin əməyindən hərtərəfli istifadə olunması barədə dövlətimizin başçısının verdiyi tapşırıqların icrası yolunda mühüm vasitə olub.

2002-ci ildən başlayaraq müsabiqə yolu ilə qulluğa qəbul edilmiş 780 gənc mütəxəssis hazırda prokurorluğun kadr korpusunun 65 faizini təşkil etməklə təyinat aldıkları müxtəlif vəzifələrdə səmərəli fəaliyyət göstərirlər.

Fevralın 28-də Baş Prokurorluq tərəfindən Azərbaycan Prezidentinin 2001-ci il 19 iyun tarixli Fərmanı

ilə təsdiq edilmiş "Prokurorluğa işə qəbul olunmaq üçün namizədlərlə müsabiqə keçirilməsi qaydaları haqqında" Əsasnaməyə müvafiq olaraq elan edilmiş sayca 18-ci müsabiqənin ilkin mərhələsi olan test imtahanı keçirilib. Baş Prokurorluğun mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, prokurorluq orqanlarına işə qəbulla əlaqədar saat 10:00-dan başlayan və üç saat ərzində vahid auditoriyada - Bakı İdman Sarayında Dövlət İmtahan Mərkəzi ilə əlaqəli şəkildə keçirilən imtahanı dövlət qurumlarının nümayəndələri ilə yanaşı, qeyri-hökumət və beynəlxalq təşkilatların, habelə kütləvi informasiya vasitələrində nümayəndələri müşahidə edilə bilər.

İmtahan başa çatdıqdan sonra

AZƏRTAC



Azərbaycanın regionda rəqəmsal mərkəzə çevrilməsi üçün bütün imkanlar mövcuddur



İnformasiya texnologiyaları və telekommunikasiya sahəsində 20 ildən çox iş təcrübəsinə sahib Fuad Allahverdiyev müxtəlif startapların və İKT sahəsində bir sıra uğurlu şirkətlərin təsisçisi olub. Son illərdə "Smart Systems Technology", "SKY", "SKY MAX", "Caspian Telecom" ("Aila TV", "Aila NET"), "CONNECT" kimi şirkətlərdə rəhbər vəzifələrdə çalışıb. O, həmçinin "BBTV" MMC-nin rəhbəri, "Uninet" MMC-nin Müşahidə Şurasının sədri, "GoldenPay" MMC-nin isə Müşahidə Şurasının üzvüdür. F.Allahverdiyev Bakı Dövlət Universiteti və M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin (Executive MBA proqramı) məzunudur.

olar. Belə ki, "Telekommunikasiya və informasiya texnologiyalarının inkişafına dair Strateji Yol Xəritəsi" ölkəmizdə 2020, 2025 və ondan sonrakı dövrlərdə İKT sahəsinin inkişafının əsas prinsip və istiqamətlərini göstərir ki, bu kompleks proqramın təbii bir proses olduğunu qeyd edirlər və ümumilikdə bu halın gələcək də davam edəcəyini, dünya üzrə müxtəlif regionlarda tətbiq olunacağı vurğulayırlar.

Bu gün inkişafın əsas dayaqlarından biri - informasiya və kommunikasiya texnologiyaları sahəsi yüksək artım tempinə malik yeni iqtisadi sektor kimi müasir və çoxtəyinatlı infrastruktur, habelə hərtərəfli sosial-iqtisadi tərəqqinin aparıcı qüvvəsi rolunu oynayır. Hazırda telekommunikasiya sferası dünyə üzrə ən sürətlə inkişaf edən sektorlardan biridir. Statistik məlumatlar göstərir ki, 2019-cu ildə telekommunikasiya xidmətləri sahəsində dünya üzrə əldə olunan ümumi gəlirin 1 trilyon 196 milyard avroya qalxması proqnozlaşdırılır. Araşdırmalar göstərir ki, son illər ərzində telekommunikasiya sektorunda ən sürətlə inkişaf edən Asiya Sakit Okean regionu olub ki, 2015-ci ildə bu regionda gəlir 375 milyard avro təşkil edib. Mobil Operatorların Assosiasiyası olan GSMA təşkilatının "Mobil İqtisadiyyat 2017" adlı hesabatına əsasən, dünya üzrə mobil telefon istifadəçilərinin sayı 2017-ci ildə 5 milyarda yaxınlaşıb və bu rəqəm 2020-ci ildə dünya əhalisinin 3/4-nə və ya 5,7 milyarda, mobil genişzolaqlı qoşulma isə 73%-ə çatacaq. Qeyd olunan irəliləyiş əsasən Asiya qitəsində baş verəcək və təkcə Hindistanda növbəti üç il ərzində 310 milyon yeni müştəri artımı gözlənilir. Eyni zamanda, hesabatda əsasən, dünya üzrə mobil ekosistemdə birbaşa və ya dolayısı ilə çalışan işçilərin ümumi sayı 30,9 milyon nəfər təşkil edəcək. Operatorların 2020-ci ilə qədər kapital qoyuluşları isə 700 milyard dollara çatacaq. İKT sektorunun inkişaf meyillərini tədqiq edən "Deloitte" şirkəti də texnoloji inkişafıla bağlı öz proqnozunu açıqlayıb. Şirkətin "Texnologiya, Media və Telekomunikasiya proqnozları 2018" adlı hesabatında qeyd edilir ki, 2018-ci ildə dünyada canlı yayımlar və tədbirlər mühüm gəlir gətirəcək.

Qlobal miqyasda olduğu kimi informasiya və kommunikasiya texnologiyalarının ölkəmizdə də dayanıqlı inkişafın əldə olunmasında rolu mühümdür və dünya telekommunikasiya sahəsində gedən dinamik inkişafın Azərbaycanı da təsiri qapılmazdır və ölkəmiz telekommunikasiya sektorunun qabaqcıl oyunçuları olan şirkətlər - mobil operatorlar, magistral (backbone) provayderlər, internet xidmət təminatçıları, ənənəvi və yeni nəsil kabel operator televiziaları və s. bu proseslərdən kə-

narda qalmamalıdır. Azərbaycan Respublikasının iqtisadiyyatının gücləndirilməsi, biliklərə əsaslanan bir iqtisadiyyatın qurulmasında yeni texnologiyaların rolu əhəmiyyətli və bu rol heç şübhəsiz ki, gələcəkdə daha da artacaqdır. Hazırda həyata keçirilən kompleks tədbirlər nəticəsində İKT sektorundan əldə olunan gəlirin həcmi artır. Dövlət Statistika Komitəsinin məlumatına əsasən, ölkəmizdə İKT sahəsi üzrə öten 2017-ci ildə əldə olunan gəlir 2016-cı ilin analoji göstəricilərin 6.6 faiz qabaqlayaraq 1.724.6 milyon manata çatıb.

Qeyd edək ki, Beynəlxalq Telekomunikasiya İttifaqının (BTI) yaydığı məlumata əsasən, hazırda ölkəmiz İKT sahəsinin inkişafına görə dünya üzrə 65-ci yerdə qərarlaşıb və bu reytingdə Azərbaycan Cənubi Qafqaz ölkələri arasında liderdir. Bütün bu uğurların əldə olunması, ölkəmizin dünya səviyyəli reytinglərdə irəliləməsinə isə cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən ardıcıl inkişaf strategiyası və qəbul olunmuş Dövlət proqramlarının mühüm rolu vardır. Bunun nəticəsidir ki, Azərbaycandan həmçinin Dünya Bankı tərəfindən hazırlanan "Doing Business 2018" hesabatında 8 pillə irəliləyərək 190 ölkə arasında 65-ci pillədən 57-ci yeri yüksəlib. Eyni zamanda, Dünya İqtisadi Forumunun "2017-2018 Qlobal Rəqəbətlilik Hesabatı"nda Azərbaycan reytingdə daha iki pillə yüksələrək 35-ci yerdə qərarlaşıb.

Hazırda ölkəmizin əlverişli coğrafi mövqeyi, həmçinin iqtisadi və siyasi cəhətdən regionun ən inkişaf etmiş ölkəsi olması, aparılan məqsədyönlü inkişaf strategiyası nəticəsində Azərbaycanın regionun rəqəmsal mərkəzə çevrilməsi üçün bütün imkanları mövcuddur. Yüksək texnologiyaların tətbiqi, mühüm tədbirlərin ölkəmizdə keçirilməsi, dövlət tərəfindən telekommunikasiya sahəsinin inkişafı üçün göstərilən qayğı, qəbul olunmuş mühüm qərarlar bunu dəməyə əsas verir. Hazırda Azərbaycanda İKT-nin inkişafı üçün görülmə işlər və reallaşdırılan layihələr son nəticədə ölkəmizdə innovativ texnologiyaların iqtisadiyyata tətbiqini gündən-günə yaxşılaşdırır. Bu gün dövlət tərəfindən dəstəklənən və post-neft dövrünün tələblərinə uyğun olan yeni inkişaf strategiyası Azərbaycanda telekommunikasiya sahəsində gedən dinamik inkişafın Azərbaycanı da təsiri qapılmazdır və ölkəmiz telekommunikasiya sektorunun qabaqcıl oyunçuları olan şirkətlər - mobil operatorlar, magistral (backbone) provayderlər, internet xidmət təminatçıları, ənənəvi və yeni nəsil kabel operator televiziaları və s. bu proseslərdən kə-

namizədlərin cavab kartları Dövlət İmtahan Mərkəzində yoxlanılıb. İmtahanda iştirak edən 410 namizəddən 222-si müsabiqənin növbəti mərhələsi olan yazılı imtahanda iştirak etmək hüququ qazanıb.

Nəticələr Dövlət İmtahan Mərkəzinin (www.dim.gov.az), Baş Prokurorluğun (www.prokurorluq.gov.az, www.genprosecutor.gov.az) və AZƏRTAC-ın (www.azertag.gov.az) internet sahifələrində yerləşdirilib.

İmtahanda uğurlu nəticə əldə etmiş namizədlərin diqqətinə çatdırılır ki, yazılı imtahanın keçiriləcəyi yer və vaxt barədə kütləvi informasiya vasitələrində və Baş Prokurorluğun internet saytında əlavə məlumat verəcəkdir.

Fuad ALLAHVERDİYEV,
"AzərTelecom" MMC-nin
Baş İcraçı direktoru.

Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti

Xilasedici sallarının şəhadətləndirilməsi işlərinin, gəmi və katerlər üçün müxtəlif filtrlərin və boyaların, “Vatermaster” dibdərinləşdirici qurğunun təmiri və servis xidmətlərinin göstərilməsi işlərinin, Sərhəd Gözətçi Gəmisinin cari təmiri, avtomatika və elektron sistemlərinə servis xidmətlərinin göstərilməsi işlərinin, katerlərin və itisürəldi qayıqların təmiri işlərinin, alternativ enerji mənbəyi sistemi üçün avadanlıqların alınaraq quraşdırılması işlərinin, “Mİ-17” tipli helikopterlər üçün ehtiyat hissələrinin və “AN-2” tipli təyyarələrin hava filtrlərinin təmiri işlərinin satın alınması məqsədilə

AÇIQ TENDER ELAN EDİR

Tender 10 (on) lot üzrə keçirilir:	İştirak haqqı (manatla)
Lot 1 Xilasedici sallarn şəhadətləndirilməsi işləri	200
Lot 2 Gəmi və katerlər üçün müxtəlif filtrlir	150
Lot 3 Gəmi və katerlər üçün müxtəlif boyalar	230
Lot 4 “Vatermaster” dibdərinləşdirici qurğunun təmiri və servis xidmətlərinin göstərilməsi işləri	80
Lot 5 92-98 layihəli Sərhəd Gözətçi Gəmisinin avtomatika və elektron sistemlərinə servis xidmətlərinin göstərilməsi işləri	70
Lot 6 401, 402, 403, 404, 405, 406, 407 sayılı katerlərin və 7 ədəd itisürəldi qayıqların təmiri işləri	300
Lot 7 503 sayılı Sərhəd Gözətçi Gəmisinin cari təmiri	350
Lot 8 Alternativ enerji mənbəyi sistemi üçün avadanlıqların alınaraq quraşdırılması işləri	70
Lot 9 “Mİ-17” tipli helikopterlər üçün ehtiyat hissələri	1300
Lot 10 “AN-2” tipli təyyarələrin hava filtrlərinin təmiri işləri	120

Tender iştirakçılarna təklif edilir ki, öz tender təkliflərini möhürlənmiş, imzalanmış şəkildə ikiqat zərflərdə yazılı surətdə təqdim etsinlər.

Müqaviləni yerinə yetirmək üçün tender iştirakçıları lazımi maliyyə və texniki imkanlara malik olmalıdırlar.

Tenderdə iştirak etmək istəyənlər iştirak haqqını aşağıda göstərilən hesaba köçürdükdən sonra Azərbaycan dilində tərtib olunmuş əsas şərtlər toplusunu Bakı şəhəri, Zərifə Əliyeva küçəsi-30 ünvanında yerləşən Dövlət Sərhəd Xidməti Aparatının inzibati binasından ala bilərlər.

Hesab: Dövlət Xəzinədarlığı Agentliyi kod: 210005; VÖEN 1401555071; M/h: AZ41NABZ01360100000000003944; S.W.I.F.T BIK: CTREA222; Dövlət Sərhəd Xidməti VÖEN 1700360581; H/h: AZ19CTRE000000000000002388501; XHK 142319 2388501(2310) fond 3

İştirak haqqı heç bir halda geri qaytarılmır.

Əlaqə telefonu: (012) 498-01-36

Dövlət Sərhəd Xidmətinin

Tender Komissiyası.

Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti

Televizorların, DVD maqnitofonların və videoproektorların satın alınması məqsədilə

AÇIQ TENDER ELAN EDİR

Tender 1 (bir) lot üzrə keçirilir:	İştirak haqqı (manatla)
Lot 1 Televizorların, DVD maqnitofonların və videoproektorların satın alınması	120

Tender iştirakçılarına təklif edilir ki, öz tender təkliflərini möhürlənmiş, imzalanmış şəkildə ikiqat zərflərdə yazılı surətdə təqdim etsinlər.

Müqaviləni yerinə yetirmək üçün tender iştirakçıları lazımi maliyyə və texniki imkanlara malik olmalıdırlar.

Tenderdə iştirak etmək istəyənlər iştirak haqqını aşağıda göstərilən hesaba köçürdükdən sonra Azərbaycan dilində tərtib olunmuş əsas şərtlər toplusunu Bakı şəhəri, Zərifə Əliyeva küçəsi-30 ünvanında yerləşən Dövlət Sərhəd Xidməti Aparatının inzibati binasından ala bilərlər.

Hesab: Dövlət Xəzinədarlığı Agentliyi kod: 210005; VÖEN 1401555071; M/h: AZ41NABZ01360100000000003944; S.W.I.F.T BIK: CTREA222; Dövlət Sərhəd Xidməti VÖEN 1700360581; H/h: AZ19CTRE000000000000002388501; XHK 142319 2388501(2310) fond 3

İştirak haqqı heç bir halda geri qaytarılmır.

Əlaqə telefonu: (012) 498-01-36

İddiaçılar tenderdə iştirak etmək üçün aşağıdakı sənədləri təqdim etməlidirlər:

—*tenderdə iştirak etmək üçün yazılı müraciət;*
—*tenderdə iştirak haqqının ödənilməsi barədə bank sənədi;*
—*tender təklifi (zərflərin açıldığı tarixdən sonra ən azı 30 bank günü qüvvədə olmalıdır);*
—*tender təklifi dəyərinin 2 %-i həcmində bank təminatı (zərflərin açıldığı tarixdən sonra ən azı 60 bank günü qüvvədə olmalıdır).*
—*Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərin olmaması haqqın-*

Dövlət Sərhəd Xidmətinin

Tender Komissiyası

Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti

136 ədəd sərhəd məntəqəsində videomüşahidə sistemi avadanlıqlarının alınaraq quraşdırılması işlərinin satın alınması məqsədilə

AÇIQ TENDER ELAN EDİR

Tender 1 (bir) lot üzrə keçirilir:	İştirak haqqı (manatla)
Lot 1 136 ədəd sərhəd məntəqəsində videomüşahidə sistemi avadanlıqlarının alınaraq quraşdırılması işləri	1300

Tender iştirakçılarına təklif edilir ki, öz tender təkliflərini möhürlənmiş, imzalanmış şəkildə ikiqat zərflərdə yazılı surətdə təqdim etsinlər.

Müqaviləni yerinə yetirmək üçün tender iştirakçıları lazımi maliyyə və texniki imkanlara malik olmalıdırlar.

Tenderdə iştirak etmək istəyənlər iştirak haqqını aşağıda göstərilən hesaba köçürdükdən sonra Azərbaycan dilində tərtib olunmuş əsas şərtlər toplusunu Bakı şəhəri, Zərifə Əliyeva küçəsi-30 ünvanında yerləşən Dövlət Sərhəd Xidməti Aparatının inzibati binasından ala bilərlər.

Hesab: Dövlət Xəzinədarlığı Agentliyi kod: 210005; VÖEN 1401555071; M/h: AZ41NABZ01360100000000003944; S.W.I.F.T BIK: CTREA222; Dövlət Sərhəd Xidməti VÖEN 1700360581; H/h: AZ19CTRE000000000000002388501; XHK 142319 2388501(2310) fond 3

İştirak haqqı heç bir halda geri qaytarılmır.

Əlaqə telefonu: (012) 498-01-36

İddiaçılar tenderdə iştirak etmək üçün aşağıdakı sənədləri təqdim etməlidirlər:

—*tenderdə iştirak etmək üçün yazılı müraciət;*
—*tenderdə iştirak haqqının ödənilməsi barədə bank sənədi;*
—*tender təklifi (zərflərin açıldığı tarixdən sonra ən azı 30 bank günü qüvvədə olmalıdır);*
—*tender təklifi dəyərinin 2 %-i həcmində bank təminatı (zərflərin açıldığı tarixdən sonra ən azı 60 bank günü qüvvədə olmalıdır).*

Dövlət Sərhəd Xidmətinin

Tender Komissiyası

Ağdam Mərkəzi Rayon Xəstəxanası

AÇIQ TENDERƏ DƏVƏT EDİR

Tender 1 lot üzrə keçirilir.
Lot-1. Əsaslı təmir işlərinin görülməsi
Tender iştirakçılarına təklif edilir ki, öz tender təkliflərini möhürlənmiş, imzalanmış şəkildə ikiqat zərflərdə yazılı surətdə təqdim etsinlər.

Müqaviləni yerinə yetirmək üçün tender iştirakçıları lazımi texniki və maliyyə imkanlarına malik olmalıdırlar.

Tenderdə iştirak etmək istəyənlər lot üzrə iştirak haqqını göstərilən hesaba köçürdükdən sonra Azərbaycan dilində tərtib olunmuş satın alınmanın əsas şərtlər toplusunu ala bilərlər.

Lot-1. 60 (altmış) manat
Əlaqələndirici şəxs: Məmmədov Elburus İlyas oğlu
Telefon: 026-325-06-42.
İddiaçılar iştirak haqqını aşağıdakı hesaba köçürməlidirlər.

Ünvan: Ağdam rayonu, Quzanlı qəsəbəsi
Ödəyən bank: AĞDAM KAPITAL BANK
Kodu: 200866
Bankın VÖENİ: 9900003611
Müxbir hesab:
AZ37NABZ01350100000000001944
S.W.I.F.T AİIBAZ22X
Ödəyən müştəri: Ağdam YXO
Hesab: AZ81AİIB32051019448600201186
VÖEN: 3200025931
Ağdam Mərkəzi Rayon Xəstəxanası
VÖEN: 3200008661
İştirak haqqı heç bir halda geri qaytarılmır.

İddiaçılar aşağıdakı sənədləri təqdim etməlidirlər.

—*tenderdə iştirak etmək üçün ərizə;*
—*tenderdə iştirak haqqının ödənilməsi barədə*

bank sənədi;
—*tender təklifi (zərflərin açıldığı gündən ən azı 30 bank günü müddətində qüvvədə olmalıdır);*
—*tender təklifi qiymətinin 1 faizi həcmində bank təminatı (ən azı 60 bank günü müddətində qüvvədə olmalıdır).*
—*Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərin olmaması haqqında müvafiq vergi orqanından arayış;*
—*iddiaçının son bir ildəki fəaliyyəti haqqında vergi orqanları tərəfindən təsdiq olunmuş maliyyə hesabatının surəti;*
—*iddiaçının son bir il ərzində maliyyə vəziyyəti haqqında bank arayışı;*
—*iddiaçının tam adı, hüquqi statusu, nizamnaməsi, qeydiyyatdan keçdiyi ölkə və rekvizitləri;*
—*iddiaçının müvafiq mallar üzrə mənşə və uyğunluq sertifikatları.*

Sənədlər Azərbaycan dilində 2 nüsxədə (əsl və surəti) tərtib olunmalıdır. İddiaçılar tenderdə iştirak etmək üçün yuxarıda göstərilən sənədləri (tender təklifi və bank zəmanəti istisna olmaqla) 13 aprel 2018-ci il saat 17:00-a qədər, iş qrafiki, tender təklifi və bank zəmanətlərini isə möhürlənmiş ikiqat zərfdə 23 aprel 2018-ci il tarixdə saat 17:00-a qədər təqdim etməlidirlər.

Göstərilən vaxtdan gec təqdim olunmuş zərflər açılmadan geri qaytarılacaqdır.

Təklif zərfləri 24 aprel 2018-ci il tarixdə saat 11:00-da yuxarıda göstərilən ünvanda açılacaqdır.

İddiaçıların səlahiyyətli nümayəndələri iştirak edə bilərlər.

Tender Komissiyası.

Azərbaycan Respublikasının İpoteka və Kredit Zəmanət Fondu aşağıdakı bildirişi elan edir

Azərbaycan Respublikası İpoteka və Kredit Zəmanət Fondunun rəsmi internet saytının yaradılmasına dair xidmətin satın alınması üzrə xidmət təkliflərinin cəlb olunması ilə bağlı müddətlərdə aşağıdakı dəyişikliklər edilmisdir:

Satınalma üzrə ilkin sənədlər 02 aprel 2018-ci il saat 18.00-dək, təklif zərfləri isə 12 aprel 2018-ci il saat 18.00-dək Fondun Bakı şəhəri, Bülbül prospekti 40 ünvanında yerləşən inzibati binasında qəbul ediləcəkdir. Satın-

nalma üzrə təklif zərfləri 13 aprel 2018-ci il saat 15.00-da Fondun inzibati binasında açılacaqdır.

Satınalma ilə bağlı əlavə məlumat almaq üçün 441-24-23 (188) nömrəli telefona zəng etmək olar.

Azərbaycan Respublikası İpoteka və Kredit Zəmanət Fondunun “Kredit reytingi modeli” və “Erkən xəbərdarlıq sistemi”nin yaradılması üzrə xidmətlərin satın alınmasına dair Açıq tender ilə bağlı müddətlərdə aşağıdakı dəyişikliklər edilmiş-

dir:

Tender üzrə ilkin sənədlər 04 aprel 2018-ci il saat 18.00-dək, təklif zərfləri isə 19 aprel 2018-ci il saat 18.00-dək Fondun Bakı şəhəri, Bülbül prospekti 40 ünvanında yerləşən inzibati binasında qəbul ediləcəkdir. Tender zərfləri 20 aprel 2018-ci il saat 15.00-da Fondun inzibati binasında açılacaqdır.

Açıq tender ilə bağlı əlavə məlumat almaq üçün 441-24-23 (172) nömrəli telefona zəng etmək olar.

Satınalmalar Komissiyası.

“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC

Xüsusi geyim, ayaqqabı və fərdi mühafizə vasitələrinin satın alınması məqsədilə

AÇIQ MÜSABİQƏ ELAN EDİR

Müsabiqədə iştirak etmək istəyən şəxslər **www.acsc.az** səhifəsinə daxil olmaqla elanlar bölməsindən əlavə sənədləri və ətraflı məlumat əldə edə bilərlər. Müraciət üçün son müddət 2018-ci il martın 9-u saat 18.00-dəkdir.

Sənədlər Azərbaycan dilində, 2 nüsxədə (əsl və surəti) tərtib olunmalıdır (xarici dildə olan tender təklifləri Azərbaycan dilinə tərcümə olunmalıdır).

Göstərilən vaxtdan gec təqdim olunmuş zərflər açılmadan geri qaytarılacaqdır.

Ünvan: *Bakı, Heydər Əliyev prospekti 152, “Çınar plaza”, 24-cü mərtəbə.*

Əlaqə telefonu: *(012) 404-37-00, daxili: 1132.*

BİLDİRİŞ

“Bakı Metropoliteni” QSC tərəfindən 15.02.2018-ci il tarixdə keçirilmiş santexnika mallarının “Kotirovka Sığurması” üsulu ilə satın alınmasına dair müsabiqədə “PoliMart” MMC qalib elan olunmuşdur. Qalib gəlmiş təşkilat ilə 28.02.2018-ci il tarixdə ƏDV daxil 48 146,54 manat (qırx səkkiz min yüz qırx altı manat 54 qəpik) məbləğində müvafiq satınalma müqaviləsi imzalanmışdır.

“Bakı Metropoliteni” QSC-nin

Tender Komissiyası.

ALLAH RƏHMƏT ELƏSİN

BDU-nun sosial elmlər və psixologiya fakültəsinin dekanlığı, professor-müəllim heyəti fəlsəfə kafedrasının dosenti Kəmalə xanıma, qayını
MAHİR MƏHƏMMƏD oğlu PƏNAHOVUN
vəfatından kədərəndiklərini bildirir və dərin hüznə başsağlığı verir.

AMEA Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun direktoru, akademik İradə Hüseynova və institutun kollektiv Bakı Dövlət Universitetinin biofizika və molekulyar biologiya kafedrasının dosenti

NƏRGİZ ZEYNALOVANIN
vəfatından kədərəndiklərini bildirir və dərin hüznə başsağlığı verir.

**Bakı Dövlət Universitetinin biologiya fakültəsinin kollektiv bi-
ofizika və molekulyar biologiya kafedrasının dosenti**
NƏRGİZ MƏMMƏD ƏLİ qızı ZEYNALOVANIN
vəfatından kədərəndiyini bildirir və mərhumun ailəsinə dərin hüznə başsağlığı verir.

● Redaksiyanın telefonları:

İqtisadiyyat və islahatlar redaksiyası:**539-95-51;**
Siyasət, ictimai problemlər və analitik təhili redaksiyası: **538-55-20;**
Beynəlxalq əlaqələr, dövlət quruculuğu və hüquq redaksiyası: **539-95-51;**
Humanitar siyasət redaksiyası:**539-26-18;**

Xəbərlər redaksiyası: **538-61-02;**
İctimai rəy və sosial problemlər redaksiyası: **539-95-51; 538-43-41** tel/faks;
Qəbul otağı: **538-25-70;**
Katiblik: **539-26-18;**
Reklam və elan xidməti: **441-20-23.**



● Redaksiyanın ünvanı:

AZ1073, Bakı
Matbuat prospekti, 529-cu məhəllə, VII mərtəbə.

E-mail: resp@azdata.net
www.respublica-news.az

“Respublika” qəzetinin kompüter mərkəzində yığılıb səhifələnmis, “Azərbaycan” nəşriyyatında ofset üsulu ilə çap olunmuşdur.

Qeydiyyat № 7.

İndeks 0240
Tiraj 4292
Sifariş 023

Qəzetin satış qiyməti 40 qəpik

Məsul nəvbətçi

Müşfiq MİRZƏ

● Çapa imzalanmışdır

28.02.2018

Baş redaktor
Teymur ƏHMƏDOV